

TEST: 3639#01#Y15#01#500QIYABI

Test	3639#01#Y15#01#500qiyabi
Fənn	3639 - Tədavül sferası müəssisələrinin avadanlıqları
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	501
Keçid balı	260,52 (52 %)
Suallardan	501
Bölmələr	45
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Maşınlar neçə mexanizmlərdən ibarətdir (Çəki: 1)

- ☐ 8
☒ 3
☐ 4
☐ 12
☐ 1

Sual: Vahid zaman müddətində maşının emal edə biləcəyi məhsulun miqdarı hansı göstəricini ifadə edir ? (Çəki: 1)

- ☒ məhsuldarlıq

- ☐ güc
- ☐ faydalı iş əmsalı
- ☐ qabarit ölçülər
- ☐ sürət

Sual: Aşağıdakı tənlik nəyi ifadə edir? (Çəki: 1)

$$Q_{\mu} = 3600 F \eta_p$$

- ☐ güc
- ☐ fasiləli işləyən maşının məhsuldarlığı
- ☐ faydalı iş əmsalı
- ☐ qabarit ölçüləri
- ☒ fasiləsiz işləyən maşının məhsuldarlığı

Sual: Aşağıdakı tənlik nəyi ifadə edir ? (Çəki: 1)

$$P = Fv / 1000$$

- ☒ xətti hərəkət edən maşının gücü
- ☐ fasiləli işləyən maşının məhsuldarlığı
- ☐ faydalı iş əmsalı
- ☐ qabarit ölçüləri
- ☐ fasiləsiz işləyən maşının məhsuldarlığı

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Ümumi təyinatlı detallar neçə qrupa bölünür (Çəki: 1)

- ☐ 16
- ☐ 8
- ☒ 2
- ☐ 1
- ☐ 17

Sual: Aşağıdakı tənlik nəyi ifadə edir ? (Çəki: 1)

$$Q_{n.m} = V_0 \rho p / (t_y + t_b + t_e)$$

- ☐ güc
- ☒ nəzəri məhsuldarlıq
- ☐ faydalı iş əmsalı
- ☐ qabarit ölçülər
- ☐ sürət

Sual: Aşağıdakı tənlik nəyi ifadə edir? (Çəki: 1)

$$Q_{n.m} = m/t_i$$

- ☐ güc
 - ☐ nəzəri məhsuldarlıq
 - ☒ texniki məhsuldarlıq
 - ☐ qabarit ölçülər
 - ☐ sürət
-

Sual: Aşağıdakı tənlik nəyi ifadə edir ? $Q_{\mu}=3600$ (Çəki: 1)

- ☐ güc
 - ☒ fasiləli təsirə malik maşının məhsuldarlığı
 - ☐ faydalı iş imsalı
 - ☐ texniki məhsuldarlıq
 - ☐ sürət
-

Sual: Aşağıdakı tənlik nəyi ifadə edir ? (Çəki: 1)

$$N_0 = N/\mu$$

- ☐ dövrü işləyən maşının məhsuldarlığı
 - ☒ tələb olunan güc
 - ☐ faydalı iş əmsalı
 - ☐ qabarit ölçülər
 - ☐ fasiləsiz işləyən maşının məhsuldarlığı
-

Sual: Aşağıdakı tənlik nəyi ifadə edir ? (Çəki: 1)

$$K = T_{fakt}/T_{maks}$$

- ☐ güc
 - ☐ dövrü işləyən maşının məhsuldarlığı
 - ☒ faydalı iş əmsalı
 - ☐ qabarit ölçülər
 - ☐ fasiləsiz işləyən maşının məhsuldarlığı
-

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Tərəzinin yoxlanması (Çəki: 1)

- ☒ iki daşla yeddi vəziyyətdə
- ☐ dörd daşla iki vəziyyətdə

- ☐ bir daşla üç vəziyyətdə
 - ☐ üç daşla dörd vəziyyətdə
 - ☐ iki daşla altı vəziyyətdə
-

Sual: Sənədi qeydə alan tərəzilər hansı rəqəmlə işarə edilirilər (indeksasiya)? (Çəki: 1)

- ☒ 2 (iki) rəqəm ilə
 - ☐ 3 (üç) rəqəm ilə
 - ☐ 4 (dörd) rəqəm ilə
 - ☐ 5 (beş) rəqəm ilə
 - ☐ 6 (altı) rəqəm ilə
-

Sual: Zəncirvari ötürülmə istiqamətinə görə qaldırıcı – nəqliyyat avadanlıqları neçə qrupa bölünür (Çəki: 1)

- ☐ 10
 - ☐ 12
 - ☒ 4
 - ☐ 18
 - ☐ 1
-

Sual: Felferlər hansı arabada quraşdırılır (Çəki: 1)

- ☐ beşreli
 - ☒ monoreli
 - ☐ ikireli
 - ☐ altı resli
 - ☐ yeddi relsi
-

Sual: Aşağıdakı tənlik nəyi ifadə edir? (Çəki: 1)

$$N=M?$$

- ☐ güc
 - ☐ nəzəri məhsuldarlıq
 - ☐ texniki məhsuldarlıq
 - ☐ istismar məhsuldarlığı
 - ☒ maşının işçi orqanının fırlanma hərəkəti
-

Sual: Aşağıdakı tənlik nəyi ifadə edir? (Çəki: 1)

$$K=\Pi_{\text{fakt}}/\Pi_n$$

- ☐ güc
 - ☐ fasiləli işləyən maşının məhsuldarlığı
 - ☐ faydalı iş əmsalı
 - ☒ intensiv əmsalı
 - ☐ fasiləsiz işləyən maşının məhsuldarlığı
-

BÖLMƏ: 0201

Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Aşağıdakılardan hansıları maşının əsas mexanizmləridir ?

1-ötürücü,2-tənzimləyici,3-idarəedici,4-icraedici,5-hərəkətedici,6-mühafizə,7-blakirobka
(Çəki: 1)

- ☒ 1,4,5
- ☐ 2,3,7
- ☐ 3,5,6
- ☐ 2,4,6
- ☐ 3,5,7

Sual: Aşağıdakılardan hansılardan maşının əsas mexanizmləri deyil ?

1-ötürücü,2-tənzimləyici,3-idarəedici,4-icraedici,5-hərəkətedici,6-mühafizə,7-blakirobka
(Çəki: 1)

- ☐ 1,4,5,7
- ☒ 2,3,6,7
- ☐ 2,4,6,7
- ☐ 1,3,5,7
- ☐ 2,5,6,7

Sual: Maşının adlanması və təyinatını hansı mexanizm təyin edir ? (Çəki: 1)

- ☐ ötürücü
- ☒ icraedici
- ☐ hərəkətedici
- ☐ müdafiə
- ☐ blokirobka

Sual: İcraedici mexanizmin texnoloji prosesinin xarakteri və işçi tsiklin strukturu nədən asılıdır ? (Çəki: 1)

- ☐ növdən
- ☐ məhsulun fiziki-kimyəvi xassələrindən
- ☒ konstruksiyadan
- ☐ qabarit ölçülərdən
- ☐ gücdən

Sual: Yükləyici və boşaldıcı qurğusu olan işçi kamera hansı mexanizmin tərkibinə daxildir ? (Çəki: 1)

- ☐ ötürücü
- ☐ hərəkətedici
- ☐ müdafiə

- ☒ icraedici
☐ blokirobka
-

Sual: Maşın hansı mexanizmlə köklənir ? (Çəki: 1)

- ☒ tənzimləyici
☐ idarəedici
☐ hərəkətedici
☐ blokirobka
☐ müdafiə
-

Sual: Hansı maşınlarda bütün texnoloji və köməkədicə əməliyyatları maşın icra edir ? (Çəki: 1)

- ☐ dövrü təsirə malik maşınlarda
☐ qeyri-avtomatik maşınlarda
☐ yarımavtomatik maşınlarda
☒ avtomatik maşınlarda
☐ fasiləsiz təsirə malik maşınlarda
-

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Dəyişən cərəyan işləyən rotorlar hansı mexanizmə aiddir ? (Çəki: 1)

- ☐ ötürücü
☐ müdafiə
☒ hərəkətedici
☐ icraedici
☐ blokirobka
-

Sual: Gəmi və vaqon-restoranlarda hansı elektrik mühərriklərindən istifadə edilir ? (Çəki: 1)

- ☐ dəyişən cərəyanlı örtülü
☐ asinxron dəyişən cərəyanlı
☐ 3-fazalı dəyişən cərəyanlı
☒ örtülü sabit cərəyanlı
☐ birləşən dəyişən cərəyanlı
-

Sual: Hansı mexanizmlər arasında ötürücü mexanizm rabitəni həyata keçirir ? (Çəki: 1)

- ☐ tənzimləmə və idarəetmə
 - ☐ idarəetmə və icracı
 - ☐ hərəkətedici və müdafiə
 - ☐ müdafiə və blokirobka
 - ☒ hərəkətedici və icraedici
-

Sual: Hərəkətedici və ötürücü mexanizmin toplusu necə adlanır ? (Çəki: 1)

- ☒ nəqlədi
 - ☐ rotor
 - ☐ rele
 - ☐ şestern
 - ☐ şkv
-

Sual: Maşının işinə nəzarət, işə başlanma və dayandırılma hansı mexanizmlə həyata keçirilir? (Çəki: 1)

- ☐ hərəkətedici mexanizm
 - ☐ icraedici mexanizm
 - ☐ blokirobka mexanizm
 - ☐ müdafiə mexanizm
 - ☒ idarəedici mexanizm
-

Sual: Hansı mexanizmlər maşını sınımalardan mühafizə edir? (Çəki: 1)

- ☐ blokirobka
 - ☒ müdafiə
 - ☐ hərəkətedici
 - ☐ tənzimləyici
 - ☐ idarəedici
-

Sual: Hansı mexanizmlər maşının qəza zamanı söndürülməsini təmin edir? (Çəki: 1)

- ☐ müdafiə
 - ☒ tənzimləyici
 - ☐ blokirobad
 - ☐ hərəkətedici
 - ☐ idarəedici
-

Sual: Ötürücü maşın və mexanizmlərin gövdələrinin detalları kütlənin azaldılması məqsədilə hansı metalın xəlitələrindən hazırlanır (Çəki: 1)

- ☐ dəmir
 - ☐ mis
 - ☐ qurğuşun
 - ☒ alüminium
 - ☐ qalay
-

BÖLMƏ: 0202

Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Dövrü və fasiləli işləyən maşınlar hansı əlamətə görə fərqlənir ? (Çəki: 1)

- ☐ proseslərin mexanikləşmə dərəcəsi
- ☐ proseslərin avtomatlaşma dərəcəsi
- ☐ funksional əlamətlər
- ☒ mühərrikin gücü
- ☐ işçi tsiklinstrukturuna görə

Sual: Avtomatik, yarımavtomatik və qeyri-avtomatik maşınlar hansı əlamətə görə fərqlənilir ? (Çəki: 1)

- ☒ proseslərin avtomatlaşma dərəcəsi
- ☐ qabarit ölçülərə görə
- ☐ funksional əlamətə görə
- ☐ mühərrikin gücünə görə
- ☐ işçi tsiklin strukturuna görə

Sual: Hansı maşınlarda məhsul müəyyən zaman müddətində emal olunur, sonar işçi kameradan kənarlaşdırılır? (Çəki: 1)

- ☒ dövrü təsirə malik maşınlarda
- ☐ qeyri-avtomatik maşınlarda
- ☐ yarımavtomatik maşınlarda
- ☐ avtomatik maşınlarda
- ☐ fasiləsiz təsirə malik maşınlarda

Sual: Hansı maşınlarda məhsulun maşına yüklənməsi, emal və boşaldılma eyni zamanda və fasiləsiz baş verir? (Çəki: 1)

- ☐ dövrü təsirə malik maşınlarda
- ☐ qeyri-avtomatik maşınlarda
- ☐ yarımavtomatik maşınlarda
- ☐ avtomatik maşınlarda
- ☒ fasiləsiz təsirə malik maşınlarda

Sual: Hansı maşınlarda yükləmə, boşaldılma, nəzarət və digər texnoloji əməliyyatlar operator tərəfindən yerinə yetirilir ? (Çəki: 1)

- ☐ dövrü təsirə malik maşınlarda
- ☒ qeyri-avtomatik maşınlarda
- ☐ yarımavtomatik maşınlarda
- ☐ avtomatik maşınlarda
- ☐ fasiləsiz təsirə malik maşınlarda

Sual: Hansı maşınlarda əsas texnoloji əməliyyatlar maşın tərəfindən,daşınma,nəzarət və bəzi köməkədicə əməliyyatla əl ilə icra edilir ? (Çəki: 1)

- ☐ dövrü təsirə malik maşınlarda
- ☐ qeyri-avtomatik maşınlarda
- ☐ yarımavtomatik maşınlarda
- ☐ avtomatik maşınlarda
- ☒ fasiləsiz təsirə malik maşınlarda

Sual: Hansı əlamətinə görə ticarət maşınları təyinatına görə 5 qrupa bölünür? (Çəki: 1)

- ☐ əməliyyatlarını mexanikləşmə və avtomatlaşma dərəcəsinə görə
- ☐ qabarit ölçülərə görə
- ☐ mühərrikin gücünə görə
- ☒ funksional əlamətə görə
- ☐ işçi tsiklin strukturuna görə

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Çəkici qurğunun konstruksiyasına görə tərəzilər neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6
- ☒ 7

Sual: Göstərici qurğuya görə tərəzilər neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
- ☐ 3
- ☐ 5
- ☒ 6
- ☐ 7

Sual: Çəki daşları hansı tərəzilərlə yoxlanılır? (Çəki: 1)

- ☒ nümunəvi tərəzilər
- ☐ laboratoriya tərəziləri
- ☐ texniki tərəzilər
- ☐ hidrostatik
- ☐ lingli mexaniki

Sual: Avtomatlaşdırma dərəcəsinə görə tərəzilər neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Tərəzilərin markirovkasında istismar yerində yerləşdirilməni nə xarakterizə edir (Çəki: 1)

- ☐ I hərf
 - ☒ II hərf
 - ☐ hərfdən əvvəlki rəqəm
 - ☐ rəqəmdən sonrakı hərf
 - ☐ növbəti rəqəm
-

Sual: Tərəzilərin markirovkasında hesabatın növünü nə ifadə edir ? (Çəki: 1)

- ☐ I hərf
 - ☐ II hərf
 - ☐ hərfdən əvvəlki rəqəm
 - ☐ rəqəmdən sonrakı hərf
 - ☒ növbəti rəqəm
-

Sual: Tərəzilərin markirovkasında göstəricilərin ötürülməsi yerini nə ifadə edir? (Çəki: 1)

- ☒ son rəqəm
 - ☐ II hərf
 - ☐ hərfdən əvvəlki rəqəm
 - ☐ rəqəmdən sonrakı hərf
 - ☐ növbəti rəqəm
-

Sual: Hansı tərəzilərin konstruksiyası lingin tarazılığı dayaq nöqtəsinin ətrafında xarici qüvvənin erdəyişməsinə əsasən aparılır ? (Çəki: 1)

- ☒ lingli-mexaniki
 - ☐ laborator
 - ☐ texniki
 - ☐ hidrostatik
 - ☐ nümunəvi
-

Sual: Ağırlıq mərkəzi və dayaq nöqtəsin vəziyyətindən asılı olaraq lingin tarazlığının neçə vəziyyəti olur? (Çəki: 1)

- ☐ 2
- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6

Sual: Hansı tərəzilər eynibərabər çiyinli və 5 prizmalıdır ? (Çəki: 1)

- ☐ elektrik
 - ☒ stolüstü
 - ☐ elektron
 - ☐ hidrostatik
 - ☐ yaylı
-

Sual: Stolüstü daşlı tərəzilərdə hansı hissə sırğaların köməyi ilə tərpənməz qulaqcıqla əlaqədardır? (Çəki: 1)

- ☒ dayaq prizması
 - ☐ yüklötürən prizma
 - ☐ tərəzinin dayaqı
 - ☐ birləşdirici dayaqı
 - ☐ eyniçiyinli ling
-

Sual: Çiyinlərin nisbətinə görə platformalı tərəzilər neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☐ 4
 - ☒ 5
 - ☐ 6
-

Sual: Siferblatlı platformalı tərəzilərdə hansı yük zamanı bir çəki daşı qoyulur ? (Çəki: 1)

- ☐ 100-200 kq hüdudunda yükün çəkilməsində
 - ☐ 200-300 kq hüdudunda yükün çəkilməsində
 - ☒ 200-400 kq hüdudunda yükün çəkilməsində
 - ☐ 300-500 kq hüdudunda yükün çəkilməsində
 - ☐ 400-600 kq hüdudunda yükün çəkilməsində
-

Sual: Yarımavtomat tərəzilərdə hansı hissə iki lentli nəqlədici ilə məhsulun qəbulediciyə ötürülməsini təmin edir? (Çəki: 1)

- ☒ mənbə
 - ☐ çiyin
 - ☐ yükləyici
 - ☐ iki ötürücü
 - ☐ çəkici qurğu
-

Sual: Qiymətli daşların çəkilməsində və yüksək dəqiqlikli texniki analizlərdə hansı çəki daşlarından istifadə olunur? (Çəki: 1)

- ☐ I sinif çəki daşları
- ☐ II sinif çəki daşları
- ☒ III sinif çəki daşları
- ☐ IV sinif çəki daşları

☐ V sinif çəki daşları

Sual: Ticarətdə və təsərrüfatda əməliyyatlarında hansı çəki daşlarından istifadə olunur? (Çəki: 1)

- ☐ I sinif çəki daşları
 - ☐ II sinif çəki daşları
 - ☐ III sinif çəki daşları
 - ☐ IV sinif çəki daşları
 - ☒ V sinif çəki daşları
-

Sual: V sinif çəki daşları hansı kütləyə malikdir? (Çəki: 1)

- ☐ 2qr-7kq
 - ☐ 3qr-8kq
 - ☐ 4qr-9kq
 - ☒ 5qr-10kq
 - ☐ 7qr-14kq
-

Sual: Hər bir çəki daşının nominal çəkisi həqiqi çəkiddən neçə dəfə azdır? (Çəki: 1)

- ☐ 50
 - ☐ 80
 - ☒ 100
 - ☐ 120
 - ☐ 150
-

Sual: Tarazlıq vəziyyətindən çıxıb heç bir xarici qüvvə tətbiq edilmədən əqrəbin cüzi rəqsindən sonra əvvəlki vəziyyətinə qayıtması hansı metroloji göstəricəyə aiddir? (Çəki: 1)

- ☒ sabitlik
 - ☐ həssaslıq
 - ☐ çəkinin itkisi
 - ☐ çəkinin dəyişməzliyi
 - ☐ çəkinin itkisi
-

Sual: Tərəzinin yol verilən xəta norması xəta hüdudunda kütlə ölçüsünün həqiqi göstəricidən nə qədər kənara çıxdığını göstərmək xassəsi hansı metroloji göstəricilərə aiddir? (Çəki: 1)

- ☐ Sabitlik
 - ☒ Çəkinin dəqiqliyi
 - ☐ Həssaslıq
 - ☐ Çəkinin dəyişməzliyi
 - ☐ Çəkinin itkisi
-

Sual: Qüvvənin təsir nöqtəsində yük kütlələri arasındakı azacıq fərqi aşkar etmək xassəsi hansı metroloji göstəricilərə aiddir? (Çəki: 1)

- ☒ Həssaslıq

- ☐ Sabitlik
 - ☐ Çəkinin itkisi
 - ☐ çəkinin dəqiqliyi
 - ☐ çəkinin dəyişməzliyi
-

Sual: Hansı tərəzilər ölçüsünə görə daha sürətlidir (Çəki: 1)

- ☒ elektron tərəzilər
 - ☐ platformalı tərəzilər
 - ☐ optik tərəzilər
 - ☐ siferblatlı tərəzilər
 - ☐ sinli tərəzilər
-

Sual: tərəzilərin gövdəsi nədən hazırlanır (Çəki: 1)

- ☐ aluminiumdan
 - ☒ çubuqdan, poladdan
 - ☐ misdən
 - ☐ bürüncdən
 - ☐ nikeldən
-

Sual: Quraşdırma prinsipinə görə tərəzilər hansılara bölünür (Çəki: 1)

- ☐ stasionar
 - ☐ sterblatlı
 - ☐ daşlı
 - ☒ səyyar, stolüstü, stasionar
 - ☐ elektron
-

Sual: Hansı tərəzilər üfiqi səthə vurulur (Çəki: 1)

- ☒ stolüstü daşlı
 - ☐ optik
 - ☐ səyyar
 - ☐ sterbilatlı
 - ☐ elektron
-

Sual: Çəki-ölçü avadanlıqlarında ümumi təyinatlı daşlar neçə sinifdən ibarətdir (Çəki: 1)

- ☐ 1
 - ☐ 3
 - ☐ 7
 - ☒ 5
 - ☐ 15
-

Sual: Hansı tərəzilərdə hesablamaq daşın çəkisinə görə aparılır (Çəki: 1)

- ☐ platformalı tərəzilərdə
- ☐ elektron tərəzilərdə
- ☒ şkalalı tərəzilərdə

- ☐ lingli tərəzilərdə
 - ☐ optik tərəzilərdə
-

Sual: Hansı çəki-ölçü avadanlıqlarının hansında işıq tablosu olur (Çəki: 1)

- ☐ daşlı
 - ☐ platformalı
 - ☒ elektron
 - ☐ optiki
 - ☐ lingli
-

Sual: Tərəzilərdə texniki xidmətlərin rahatlığı hansı göstəricilərə aiddir (Çəki: 1)

- ☒ istismar
 - ☐ metroloji
 - ☐ həssalığa
 - ☐ sabitliyə
 - ☐ dəqiqliyə
-

Sual: Tərəzilərdə çəki göstəricilərinin əyaniliyi hansı göstəricilərə aiddir (Çəki: 1)

- ☒ istismar
 - ☐ gigiyenik
 - ☐ metroloji
 - ☐ həssalığa
 - ☐ dəqiqliyə
-

BÖLMƏ: 03 02

Ad	03 02
Suallardan	36
Maksimal faiz	36
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Laborator analizlər hansı tərəzilərdə yoxlanılır? (Çəki: 1)

- ☐ nümunəvi tərəzilər
 - ☒ laboratoriya tərəziləri
 - ☐ texniki tərəzilər
 - ☐ hidrostatik
 - ☐ lingli mexaniki
-

Sual: Ölçülmənin dəqiqliyinə görə tərəzilər neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 4
- ☐ 5
- ☐ 6

☒ 7

☐ 8

Sual: Tərəzilərin markirovkasında konstruksiya və təsir prinsipini nə ifadə edir ? (Çəki: 1)

- ☒ I hərf
 - ☐ II hərf
 - ☐ hərfdən əvvəlki rəqəm
 - ☐ rəqəmdən sonrakı hərf
 - ☐ növbəti rəqəm
-

Sual: Tərəzilərin markirovkasında çəkilən yükün ən böyük həddini nə ifadə edir ? (Çəki: 1)

- ☐ I hərf
 - ☐ II hərf
 - ☒ hərfdən əvvəlki rəqəm
 - ☐ rəqəmdən sonrakı hərf
 - ☐ növbəti rəqəm
-

Sual: Hansı yüklərin çəkilməsində bərabərçiyinli linglərdən istifadə olunur ? (Çəki: 1)

- ☐ 5kq-a qədər
 - ☒ 10kq-a qədər
 - ☐ 15kq-a qədər
 - ☐ 20kq-a qədər
 - ☐ 25kq-a qədər
-

Sual: Müxtəlif yüklərin tabaq və ya meydançada çəkilməsi hansı tərəzilərdə həyata keçirilir ? (Çəki: 1)

- ☐ elektrik
 - ☐ hidrostatik
 - ☒ stolüstü daşlı
 - ☐ elektron
 - ☐ yaylı
-

Sual: Köməkədicə çiyinlər stolüstü yaylı tərəzilərdə nə ilə əlaqələnilir? (Çəki: 1)

- ☐ dayaq prizması
 - ☐ yükçötürən prizma
 - ☐ tərəzinin dayaqı
 - ☒ birləşdirici prizma
 - ☐ eynicinsli lingdə
-

Sual: Tərəzinin yükçötürmə həddi harada göstərilir? (Çəki: 1)

- ☐ tərəzinin dayaqı
- ☐ yükçötürən prizma
- ☒ dayaq prizması

- ☐ birləşdirici dayağı
 - ☐ eyniçiyinli ling
-

Sual: Platformalı tərəzilərdən hansıları daha çox işlədilir? (Çəki: 1)

- ☐ onluq
 - ☒ yüzlük
 - ☐ ikiyüzlük
 - ☐ beşyüzlük
 - ☐ minlik
-

Sual: Siferblatlı platformalı tərəzilərdə hansı yük zamanı 2 çəki daşı qoyulur? (Çəki: 1)

- ☐ 100-200 kq hüdudunda yükün çəkilməsində
 - ☐ 200-300 kq hüdudunda yükün çəkilməsində
 - ☐ 300-500 kq hüdudunda yükün çəkilməsində
 - ☒ 400-600 kq hüdudunda yükün çəkilməsində
 - ☐ 500-700 kq hüdudunda yükün çəkilməsində
-

Sual: Ümumi təyinatlı çəki daşları neçə qrupa bölünür ? (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☐ 4
 - ☒ 5
 - ☐ 6
-

Sual: Tibbi ləvazimat və dəqiq texniki ölçülmələrdə hansı daşlardan istifadə olunur? (Çəki: 1)

- ☐ I sinif çəki daşları
 - ☐ II sinif çəki daşları
 - ☐ III sinif çəki daşları
 - ☒ IV sinif çəki daşları
 - ☐ V sinif çəki daşları
-

Sual: Yüksək dəqiqlikli mikrokimyəvi və kimyəvi analizlərdə hansı çəki daşlarından istifadə olunur? (Çəki: 1)

- ☒ I sinif çəki daşları
 - ☐ II sinif çəki daşları
 - ☐ III sinif çəki daşları
 - ☐ IV sinif çəki daşları
 - ☐ V sinif çəki daşları
-

Sual: Kimyəvi analizlərdə adi dəqiqlikli hansı çəki daşlarından istifadə olunur? (Çəki: 1)

- ☐ I sinif çəki daşları
- ☒ II sinif çəki daşları
- ☐ III sinif çəki daşları
- ☐ IV sinif çəki daşları

☐ V sinif çəki daşları

Sual: Ticarət və ictimai iaşədə əsasən hansı çəki daşlarından istifadə olunur? (Çəki: 1)

- ☐ nümunəvi
 - ☐ karatlı
 - ☒ şərti olaraq avtomatik tərəzilər üçün
 - ☐ tərəziyə qoyulan
 - ☐ ümumi təyinatlı
-

Sual: Tərəzilərin davamlılığı, həssaslığı və dəqiqliyi hansı çəki daşları ilə təyin olunur? (Çəki: 1)

- ☐ I sinif çəki daşları
 - ☐ II sinif çəki daşları
 - ☐ III sinif çəki daşları
 - ☒ IV sinif çəki daşları
 - ☐ V sinif çəki daşları
-

Sual: Əşyanı bir neçə dəfə çəkərək eyni göstərici almaq xassəsi hansı göstəricilərə aiddir? (Çəki: 1)

- ☒ çəki göstəricisinin dəyişməzliyi
 - ☐ sabitlik
 - ☐ həssaslıq
 - ☐ çəkinin itməsi
 - ☐ çəkinin dəqiqliyi
-

Sual: PH-10s13 markalı tərəzilərdə çəki həddi nə qədərdir? (Çəki: 1)

- ☒ 2,3-10kg
 - ☐ 15kg
 - ☐ 25kg
 - ☐ 1kg
 - ☐ 40-45kg
-

Sual: Tərəzilərin neçə köməkçi lingi var (Çəki: 1)

- ☐ 8
 - ☒ 12
 - ☐ 2
 - ☐ 4
 - ☐ 5
-

Sual: Stolüstü daşlı tərəzilərin əsas hissəsi nədən ibarətdir (Çəki: 1)

- ☒ bərabərçiyinli lingdən
- ☐ daşdan
- ☐ prizmadan
- ☐ şüşədən
- ☐ qapaqdan

Sual: Yükün ağırlığı hansı tərəzilərdə ötürücü sistemə verilir (Çəki: 1)

- ☒ elektromexaniki
 - ☐ optik
 - ☐ səyyar
 - ☐ platformalı
 - ☐ stolüstü
-

Sual: Ümumi təyinatlı çəki-ölçü avadanlıqları neçə qrupa bölünür (Çəki: 1)

- ☐ 8
 - ☒ 3
 - ☐ 12
 - ☐ 16
 - ☐ 1
-

Sual: Çəki-ölçü avadanlıqlarında П hərifi nəyi bildirir (Çəki: 1)

- ☒ səyyar tərəziləri
 - ☐ daşlı tərəziləri
 - ☐ stasionar tərəziləri
 - ☐ lingli tərəziləri
 - ☐ stolüstü tərəziləri
-

Sual: Çəki-ölçü avadanlıqlarında C hərifi nəyi bildirir (Çəki: 1)

- ☒ stasionar tərəziləri
 - ☐ stolüstü tərəziləri
 - ☐ optik tərəziləri
 - ☐ daşlı tərəziləri
 - ☐ elektron tərəziləri
-

Sual: Çəki ölçü avadanlıqlarında T hərifi nəyi bildirir (Çəki: 1)

- ☐ optik tərəziləri
 - ☒ elektron terzometrik tərəziləri
 - ☐ daşlı tərəziləri
 - ☐ stasionar tərəziləri
-

Sual: Çəki-ölçü avadanlığında Q hərifi nəyi göstərir (Çəki: 1)

- ☒ daşlı lingli tərəziləri
 - ☐ terzometrik tərəziləri
 - ☐ mexaniki tərəziləri
 - ☐ optik tərəziləri
 - ☐ elektron tərəziləri
-

Sual: Çəki-ölçü avadanlıqlarında P hərifi nəyi göstərir (Çəki: 1)

- ☐ səyyar tərəziləri

- ☐ lingli-mexaniki tərəziləri
 - ☐ stolüstü tərəziləri
 - ☒ platformalı tərəziləri
 - ☐ optik tərəziləri
-

Sual: Çəki ölçü avadanlıqlarında neçə növ lingdən istifadə edilir (Çəki: 1)

- ☐ 8
 - ☒ 3
 - ☐ 7
 - ☐ 9
 - ☐ 12
-

Sual: Hansı konveryerlərdən ticarətdə istifadə edilir (Çəki: 1)

- ☒ stasionar
 - ☐ səyyar
 - ☐ stasionar və səyyar
 - ☐ stolüstü
 - ☐ platformalı
-

Sual: Lingli-stolüstü tərəzilərə hansılar aiddir (Çəki: 1)

- ☒ 1s-10s13
 - ☐ MNM-500
 - ☐ 1261BH-3ST
 - ☐ BHO
 - ☐ KNM-250
-

Sual: Stolüstü tərəzilər hansı səthdə qurulur (Çəki: 1)

- ☒ üfiqi
 - ☐ şaqüli
 - ☐ perpendikulyar
 - ☐ paralel
 - ☐ düz
-

Sual: Əmtəə tərəziləri hansılara aiddir (Çəki: 1)

- ☒ araba tərəzilərə
 - ☐ stasionar tərəzilərə
 - ☐ optik tərəzilərə
 - ☐ tenzometrik tərəzilərə
 - ☐ lingli tərəzilərə
-

Sual: Platformalı stasionar tərəzilərə hansılar aiddir (Çəki: 1)

- ☒ ВПС
- ☐ BT
- ☐ PH-10S13
- ☐ MNM-500

Sual: Tərəzilərdə daşlar təyinatından asılı olaraq neçə qrupa bölünür (Çəki: 1)

- ☐ 3
 - ☐ 2
 - ☒ 7
 - ☐ 11
 - ☐ 14
-

Sual: Tərəzilərdə işçi daşları hansı növdə olur (Çəki: 1)

- ☒ ümumi təyinatlı,şerti,nümunəvi
 - ☐ şerti
 - ☐ nümunəvi
 - ☐ ümumi təyinatlı
 - ☐ lingli
-

Sual: Tərəzilərdə maksimum çəkilmə sürəti hansı göstəricilərə aiddir (Çəki: 1)

- ☐ həssalığa
 - ☐ sabitliyə
 - ☐ dəqiqliyə
 - ☒ istismar
 - ☐ metroloji
-

BÖLMƏ: 03 03

Ad	03 03
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Ticarət və ictimai iaşədə hansı tərəzilərdən istifadə edilir? (Çəki: 1)

- ☒ texniki tərəzilər
 - ☐ laboratoriya tərəzilər
 - ☐ nümunəvi tərəzilər
 - ☐ hidrostatik
 - ☐ lingli mexaniki
-

Sual: Tərəzilərin markirovkasında təqdim olunan qurğunun növünü nə ifadə edir ? (Çəki: 1)

- ☐ I hərf
- ☐ II hərf
- ☐ hərfdən əvvəlki rəqəm

- ☒ rəqəmdən sonrakı hərf
☐ növbəti rəqəm
-

Sual: Lingin tarazlığına nə təsir edir? (Çəki: 1)

- ☐ çiyinlərin nisbəti
☐ lingin kütləsi
☒ dayaq nöqtəsinin yeri
☐ yükün kütləsi
☐ ağırlıq mərkəzi
-

Sual: Stolüstü daşlı tərəzilər ling mexanizminin hazırlanmasına görə neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
☐ 3
☐ 4
☐ 5
☐ 6
-

Sual: Stolüstü daşlı tərəzilərdə hər bir köməkəddici lingin neçə prizması var? (Çəki: 1)

- ☐ 1
☐ 2
☒ 3
☐ 4
☐ 5
-

Sual: Tərəzinin ən böyük və ən kiçik yükləyici həddi, adı və markası, hazırlandığı zavod, tərəzinin nömrəsi, istehsal tarixi harada qeyd olunur? (Çəki: 1)

- ☐ dayaq prizması
☐ eyniçiyinli ling
☐ tərəzinin dayaq
☐ birləşdirici dayaq
☒ dayaq prizması
-

Sual: Siferblatlı platformalı tərəzilərdə nə zaman çəki daşlarından istifadə olunmur ? (Çəki: 1)

- ☒ yükün kütləsi 200kq-dan çox olmazsa
☐ yükün kütləsi 300kq-dan çox olmazsa
☐ yükün kütləsi 400kq-dan çox olmazsa
☐ yükün kütləsi 500kq-dan çox olmazsa
☐ yükün kütləsi 600kq-dan çox olmazsa
-

Sual: Hansı tərəzilər mənbə, yükləyici, iki ötürücü, çəki qurğusu və çərçivədən ibarətdir (Çəki: 1)

- ☐ elektrik
☐ stolüstü daşlı

- ☐ hidrostatik
 - ☐ elektron
 - ☒ yarım avtomat
-

Sual: Ümumi təyinatlı çəki daşları hansı çəkiddə istehsal olunur? (Çəki: 1)

- ☐ 0,5mq-10kq
 - ☒ 1mq-20kq
 - ☐ 3mq-23kq
 - ☐ 4mq-25kq
 - ☐ 5mq-25kq
-

Sual: Bütün sinif çəki daşlarının materialı hansı vahid sıxlığa malikdir? (Çəki: 1)

- $\rho=4 \times 10^3 \text{ kq/m}^3$ ☐
 - $\rho=6 \times 10^3 \text{ kq/m}^3$ ☐
 - $\rho=8 \times 10^3 \text{ kq/m}^3$ ☒
 - $\rho=9 \times 10^3 \text{ kq/m}^3$ ☐
 - $\rho=11 \times 10^3 \text{ kq/m}^3$ ☐
-

Sual: Şərti çəki daşları hansı tərəzilər üçün nəzərdə tutulub? (Çəki: 1)

- ☒ nümunəvi tərəzilər
 - ☐ laboratoriya tərəzilər
 - ☐ texniki tərəzilər
 - ☐ hidrostatik tərəzilər
 - ☐ platformalı tərəzilər
-

Sual: Hansı çəki daşları ilə platformalı tərəzilər yoxlanılır? (Çəki: 1)

- ☒ 10 kq-lıq çəki daşları
 - ☐ 15 kq-lıq çəki daşları
 - ☐ 20 kq-lıq çəki daşları
 - ☐ 25 kq-lıq çəki daşları
 - ☐ 30 kq-lıq çəki daşları
-

Sual: Tərəzinin yük qəbul edən prizmalarına nə söykənir? (Çəki: 1)

- ☒ bəndlər
 - ☐ linglər
 - ☐ qollar
 - ☐ daşlar
 - ☐ ciyinlər
-

Sual: Tərəzilərdə bərabərçiyinli linglərin ortasında nə yerləşir? (Çəki: 1)

- ☒ dayaq prizması
- ☐ oxvari prizma
- ☐ birləşdirici prizma

- ☐ qəbuledici prizma
 - ☐ sığğalar
-

Sual: Çəki-ölçü avadanlıqlarında hansı növ linglərdən istifadə olunur (Çəki: 1)

- ☐ I növ
 - ☐ II növ
 - ☒ ,II növ
 - ☐ kvadrat
 - ☐ IV növ
-

Sual: Elektron tərəzilərə hansılar aiddir (Çəki: 1)

- ☒ 1261BH-3sT
 - ☐ 1C-10S13
 - ☐ BHO
 - ☐ PH-3P13
 - ☐ PH-10S13M
-

Sual: Qapan tərəzilər harada qurulur (Çəki: 1)

- ☒ yükün altında əyilməyən düz döşəmədə
 - ☐ yükün altında əyilən düz döşəmədə
 - ☐ yükün altında
 - ☐ yükün altında əyilməyən dəmirdə
 - ☐ lingdə
-

Sual: Platformalı stasionar tərəzilərə hansılar aiddir (Çəki: 1)

- ☒ ВПС
 - ☐ ПБ
 - ☐ PH-10S13
 - ☐ PH-3S13
 - ☐ PH-10S18M
-

Sual: Elektron-əmtəə tərəzilərə nə aiddir (Çəki: 1)

- ☒ BT
 - ☐ ВПС
 - ☐ PH-10S13
 - ☐ PH-10S18M
 - ☐ ПБ-6
-

Sual: (Çəki: 1)

Meyl bucağının qiymətinin hesablanması $\operatorname{tg} 2 = \frac{Pl}{g \cdot S + R \cdot m}$ düsturunda

g neyi xarakterize edir

- ☒ lingin kütləsi
- ☐ lingin çiyini

- ☐ dayaq nöqtəsindən lingin ağırlıq mərkəzinədək olan məsafələr
 - ☐ lingin çiyinə qoyulmuş yükün kütləsini
 - ☐ dayaq nöqtəsindən yüklərin ağırlıq mərkəzinə qədər olan məsafəni
-

Sual: (Çəki: 1)

Meyl bucağının qiymətinin hesablanmasıda $\operatorname{tg} 2 = \frac{Pl}{g \cdot S + R \cdot m}$ düsturunda

P neyi xarakterize edir

- ☒ tərəzinin linglərinin tarazlığını pozmuş əlavə yükü
 - ☐ lingin çiyini
 - ☐ dayaq nöqtəsindən lingin ağırlıq mərkəzinədək olan məsafəni
 - ☐ lingin çiyinə qoyulmuş yükün kütləsini
 - ☐ dayaq nöqtəsindən yüklərin ağırlıq mərkəzinədək olan məsafəni
-

Sual: (Çəki: 1)

Meyl bucağının qiymətinin hesablanmasıda $\operatorname{tg} 2 = \frac{Pl}{g \cdot S + R \cdot m}$ düsturunda

s neyi xarakterize edir

- ☐ lingin kütləsini
 - ☒ dayaq nöqtəsindən lingin ağırlıq mərkəzinədək olan məsafələri
 - ☐ lingin çiyinə qoyulmuş yükün kütləsini
 - ☐ lingin çiyini
 - ☐ dayaq nöqtəsində olan məsafəni
-

Sual: (Çəki: 1)

Meyl bucağının qiymətinin hesablanmasıda $\operatorname{tg} 2 = \frac{Pl}{g \cdot S + R \cdot m}$ düsturunda

R neyi xarakterize edir

- ☐ lingin kütləsini
 - ☐ lingin çiyini
 - ☒ lingin çiyinə qoyulmuş yükün kütləsini
 - ☐ dayaq nöqtəsindən yüklərin ağırlıq mərkəzinədək məsafəni
 - ☐ dayaq nöqtəsində lingin ağırlıq mərkəzində olan məsafəni
-

Sual: (Çəki: 1)

Meyl bucağının qiymətinin hesablanmasıda $\operatorname{tg} 2 = \frac{Pl}{g \cdot S + R \cdot m}$ düsturunda

m neyi xarakterize edir

- ☐ meyl bucağını
 - ☒ dayaq nöqtəsindən yüklərin ağırlıq mərkəzinədək məsafəni
 - ☐ lingin çiyinə qoyulmuş yükün kütləsini
 - ☐ dayaq nöqtəsindən lingin ağırlıq mərkəzədək məsafəni
 - ☐ lingin çiyini
-

Ad	04 01
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Qəhvə,şəkər,suxari kimi möhkəm məhsullar hansı maşınlarda xırdalanır? (Çəki: 1)

- ☒ üyüdülmə maşınlarında
- ☐ sürtülmə maşınlarında
- ☐ doğrayıcı maşınlarında
- ☐ ətçəkən maşınlarında
- ☐ slayserdə

Sual: Hansı mexanizm gövdə,yükləyici bunker,reduktor və işçi valklardan ibarətdir? (Çəki: 1)

- ☐ suxari və ədviyyatları xırdalayan mexanizm
- ☐ qəhvə üyüdən mexanizm
- ☐ bişmiş tərəvəzləri narın xırdalayan mexanizm
- ☒ qozu xırdalayan mexanizm
- ☐ çiy tərəvəz doğrayan mexanizm

Sual: Üyüdülmə maşınlarında dəlik hansı ölçüdə olmalıdır ki,iri üyüdülmə alınsın? (Çəki: 1)

- ☐ 0,5mm
- ☐ 1,0mm
- ☒ 1,5mm
- ☐ 2,0mm
- ☐ 2,5mm

Sual: MPX-200 tipli maşınlar hansılara aiddir (Çəki: 1)

- ☒ çörəkdoğrayana
- ☐ ətçəkənə
- ☐ qiymə qarışdırana
- ☐ xəmir yoğurana
- ☐ presləyiciyə

Sual: Çörəkdoğrayan maşınlar hansılara aiddir (Çəki: 1)

- ☐ MOK-250
- ☐ KA-45
- ☒ MPX-200
- ☐ MPT
- ☐ MNM

Sual: Çörəkdoğrayan maşınlara hansılar aiddir (Çəki: 1)

- ☐ MOK-250
 - ☐ KA-45
 - ☒ MPX-200
 - ☐ MPT
 - ☐ MNM
-

Sual: Freon-502 hansı maşınlarda istifadə edilir? (Çəki: 1)

- ☐ çörək doğrayan maşınlarda və ticarət avtomatlarında
 - ☐ ətçəkən maşınlarda və ticarət avtomatlarında
 - ☒ soyuducu maşınlarda və məişət soyuducularında
 - ☐ kolbasa doğrayan maşınlarda və ticarət avtomatlarda
 - ☐ ətçəkən maşınlarda və kolbasa doğrayan maşınlarda
-

Sual: Freonun tərkibində hansı elementlər var? (Çəki: 1)

- ☐ Cl, Br
 - ☒ C, Cl, Br, F
 - ☐ Br, F
 - ☐ Cl, Br, F
 - ☐ Cl, F
-

Sual: Kofe maşınları hansı avadanlıqlara aiddir (Çəki: 1)

- ☒ ticarət
 - ☐ xırdalayıcı
 - ☐ dozalayıcı
 - ☐ qablaşdırıcı
 - ☐ formalayıcı
-

Sual: Qəhvə,şəkər,suxarı kimi möhkəm məhsullar hansı maşınlarda xırdalanır? (Çəki: 1)

- ☒ üyüdülmə maşınlarda
 - ☐ sürtülmə maşınlarda
 - ☐ doğrayıcı maşınlarda
 - ☐ ətçəkən maşınlarda
 - ☐ slayserdə
-

BÖLMƏ: 04 02

Ad	04 02
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Stasionar platformalı tərəzilər necə növdə buraxılır (Çəki: 1)

- ☐ 6
 - ☒ 3
 - ☐ 7
 - ☐ 12
 - ☐ 18
-

Sual: Bişirilmiş tərəvəz, kəsmik kimi məhsullar hansı maşınlarda əzilir? (Çəki: 1)

- ☐ üyüdülmə maşınlarında
 - ☒ sürtülmə maşınlarında
 - ☐ doğrayıcı maşınlarında
 - ☐ ətçəkən maşınlarında
 - ☐ slayserdə
-

Sual: Hansı mexanizm gövdədə yerləşən rəngləyici disk və barabandan ibarətdir? (Çəki: 1)

- ☒ qozu xırdalayan mexanizm
 - ☐ qəhvə üyüdən mexanizm
 - ☐ bişmiş tərəvəzləri narın xırdalayan mexanizm
 - ☐ suxari və ədviyyatları xırdalayan mexanizm
 - ☐ çiy tərəvəz doğrayan mexanizm
-

Sual: Hansı mexanizm gövdə, birləşdirici val, qapaq, iki plastmas rezervkar, dəyirman daşı, dəyirman daşları arasındakı dəyili tənzimləyən mexanizmdən ibarətdir? (Çəki: 1)

- ☐ suxari və ədviyyatları xırdalayan mexanizm
 - ☒ qozu xırdalayan mexanizm
 - ☐ bişmiş tərəvəzləri narın xırdalayan mexanizm
 - ☐ qəhvə üyüdən mexanizm
 - ☐ çiy tərəvəz doğrayan mexanizm
-

Sual: Qozun iri üyüdülməsi üçün valda neçə dəlik olmalıdır? (Çəki: 1)

- ☐ 9
 - ☐ 11
 - ☐ 13
 - ☒ 15
 - ☐ 17
-

Sual: Qozun narın üyüdülməsi üçün valda neçə dəlik olmalıdır? (Çəki: 1)

- ☐ 25
- ☐ 30
- ☐ 35
- ☒ 40
- ☐ 45

Sual: PMM tipli maşınlara hansılar aiddir (Çəki: 1)

- ☐ dozalayıcı
- ☐ yoğurucu
- ☒ kəsici
- ☐ xırdalayıcı
- ☐ presləyici

BÖLMƏ: 04 03

Ad	04 03
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Orta güclü soyuducu kameralarda nə qədər məhsul saxlamaq olar? (k.x.c.)
(Çəki: 1)

- ☒ 500 tona qədər
- ☐ 200 tona qədər
- ☐ 150 tona qədər
- ☐ 50 tona qədər
- ☐ 10 tona qədər və s.

Sual: Məhsulları xırda tikələrə,hissələrə bölmək üçün hansı maşınlardan istifadə olunur? (Çəki: 1)

- ☐ üyüdülmə maşınlarında
- ☐ sürtülmə maşınlarında
- ☒ doğrayıcı maşınlarında
- ☐ ətçəkən maşınlarında
- ☐ slayserdə

Sual: Qozun orta ölçülü üyüdülməsi üçün valkada neçə dəlik olmalıdır? (Çəki: 1)

- ☐ 13
- ☐ 15
- ☐ 18
- ☐ 22
- ☒ 26

Sual: Hansı maşının mexanizmi karkas,reversiv elektrik mühərriki və şaqüli birləşdirilmiş gövdədən ibarətdir? (Çəki: 1)

- ☐ suxari və ədviyyatları xırdalayan mexanizm
- ☐ qəhvə üyüdən mexanizm
- ☒ qozu xırdalayan mexanizm

- ☐ bişmiş tərəvəzləri narın xırdalayan mexanizm
- ☐ çiy tərəvəz doğrayan mexanizm

Sual: Hansı maşının mexanizmi gövdə,daxili örtüklü stator və konik rotordan ibarətdir? (Çəki: 1)

- ☐ suxari və ədviyyatları xırdalayan mexanizm
- ☐ qəhvə üyüdən mexanizm
- ☐ bişmiş tərəvəzləri narın xırdalayan mexanizm
- ☒ qozu xırdalayan mexanizm
- ☐ çiy tərəvəz doğrayan mexanizm

BÖLMƏ: 05 01

Ad	05 01
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: PDM-5 yağdoğrayan maşının hansı hissəsi plata üzərində yerləşdirilib və gövdənin qapağı ilə örtülüb? (Çəki: 1)

- ☐ çiyin örtüyünün gövdəsi
- ☐ yükləyici slindlər
- ☒ porşen
- ☐ çərçivəli ötürücü
- ☐ porsiyaları dozalaşdırın mexanizm

Sual: Monolit yağdoğrayan PMM maşını hansı sinfə aiddir? (Çəki: 1)

- ☒ formalaşdırıcı avadanlıqlar
- ☐ fasovka avadanlıqlar
- ☐ soyuducu avadanlıqlar
- ☐ qablaşdırıcı avadanlıqlar
- ☐ xırdalayıcı avadanlıqlar

Sual: Hansı formalaşdırıcı maşın yağların müxtəlif formada doğraması üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☐ MPГ-300A maşını
 - ☐ PDM-5 yağdoğrayıcı
 - ☐ MKW-250 maşını
 - ☐ MKT-150 maşını
 - ☒ PMM maşını
-

Sual: PMM maşınının hansı hissəsi gövdəyə bərkidilmişdir və 3 idarəedici düymədən ibarətdir? (Çəki: 1)

- ☒ kəsici çərçivə
- ☐ sürüşdürücü
- ☐ ötürücü
- ☐ idarəetmə pultu
- ☐ vintli qurğular

Sual: Xəmiryoğuran maşının hansı hissəsi sərt mufta ilə birləşmiş elektrik mühərriki və reduktordan ibarətdir? (Çəki: 1)

- ☐ karkas
- ☒ ötürücü
- ☐ tənzimləmə mexanizmi
- ☐ lentli konveyer
- ☐ yayıcı

BÖLMƏ: 05 02

Ad	05 02
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Neçə növ skanerlər vardır? (Çəki: 1)

- ☐ 5
- ☒ 6
- ☐ 4
- ☐ 3
- ☐ 2

Sual: Dövrələr sayına görə kompressorlar neçə qrupa bölünür (Çəki: 1)

- ☒ 2
- ☐ 8
- ☐ 4
- ☐ 17
- ☐ 25

Sual: Karno dövrəni neçə prosesdən ibarətdir (Çəki: 1)

- ☒ 4
- ☐ 3
- ☐ 2
- ☐ 1
- ☐ 15

Sual: MΦK-240 maşınının hansı hissəsi dibində kiçik oval dəliyi olan tərpenməz slindirdən ibarətdir? (Çəki: 1)

- ☐ alüminium gövdə
 - ☐ formalaşdırıcı slindri olan disk stol
 - ☐ əyri reduktorlu elektrikötürücüsü
 - ☒ kotlet kütləsi üçün bunker
 - ☐ panirovka üçün suxarısı olan bunkerli olan disk stolu
-

Sual: PDM-5 yağdoğrayıcı maşının hansı hissəsinə bilavasitə çərçivəli təkərin fırlanması ilə təsir etmək olar? (Çəki: 1)

- ☐ çiyin örtüyünün gövdəsinə
 - ☐ yükləyici slindrlərə
 - ☐ çərçivəli ötürücü
 - ☒ porşənə
 - ☐ porsiyaları dozalaşdıran mexanizm
-

Sual: Yağdoğrayıcının hansı hissəsi işçi kamera adlanır və kapron filyer üzərinə quraşdırılır? (Çəki: 1)

- ☐ çiyin örtüyünün gövdəsinə
 - ☒ porşen
 - ☐ çərçivəli ötürücü
 - ☐ yükləyici slindrlərə
 - ☐ porsiyaları dozalaşdıran mexanizm
-

Sual: Hansı formalaşdırıcı maşın doğrayıcı məftilləri olan çərçivə, sürüşdürücü, ötürücü və idarəetmə pultundan ibarətdir? (Çəki: 1)

- ☐ MPГ-300A maşını
 - ☒ PMM maşını
 - ☐ MKW-250 maşını
 - ☐ MKT-150 maşını
 - ☐ PDM-5 yağdoğrayıcı
-

Sual: PMM maşınının hansı hissəsində dəlikli puason və işlək qaykalar quraşdırılıb? (Çəki: 1)

- ☐ idarəetmə pultu
 - ☒ kəsici çərçivə
 - ☐ sürüşdürücü
 - ☐ ötürücü
 - ☐ vintli qurğular
-

Sual: Xəmiryayan maşınlar hansı sinfə aiddir? (Çəki: 1)

- ☐ məhsuldarlıq
- ☐ güc
- ☐ faydalı iş əmsalı
- ☒ formalaşdırıcı avadanlıqlar

☐ sürət

BÖLMƏ: 05 03

Ad	05 03
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İstifadə sahəsində kompressorlar neçə qrupa bölünür (Çəki: 1)

- ☒ stasionar və nəqliətçi platformalı
- ☐ platformalı
- ☐ yükqaldıran
- ☐ nəqliətçi
- ☐ soyuducu

Sual: MFK-2240 tipli avadanlıq aşağıdakılardan hansılara aiddir? (Çəki: 1)

- ☒ formalaşdırıcıya
- ☐ kəsiciyə
- ☐ doğrayıcıya
- ☐ ticarət avtomatlarına
- ☐ presləyiciyə

Sual: Məhsula müəyyən forma verilməsi və sonrakı emal zamanı formanı saxlaması hansı prosesə aiddir? (Çəki: 1)

- ☒ formalaşdırma prosesinə
- ☐ kimyəvi prosesə
- ☐ fiziki prosesə
- ☐ istilik prosesinə
- ☐ ilkin emal prosesinə

Sual: Bərk xəmir yoğurmaq üçün hansı tipli maşınlardan istifadə edilir? (Çəki: 1)

- ☐ UMM
- ☐ AT-506
- ☒ MTN-15
- ☐ MUM
- ☐ MOK-250

Sual: Xəmirin intensiv yoğrulması üçün hansı maşınlardan istifadə edilir? (Çəki: 1)

- ☐ MPT
- ☐ YMM
- ☐ MUM

- ☐ MUK-60
☒ P3-YTU-3

BÖLMƏ: 06 01

Ad	06 01
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Doğranılma üçün maşınlar neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
☐ 3
☒ 4
☐ 5
☐ 6

Sual: Xammalın xırdalanması üçün maşınları şərti olaraq neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
☐ 3
☐ 4
☐ 5
☐ 6

Sual: İşçi orqanının hərəkət xarakteri və formasından asılı olaraq tərəvəzdoğrayan maşınlar neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
☐ 3
☒ 4
☐ 5
☐ 6

Sual: Hansı maşının mexanizmində tərəvəzlərin doğranması porşen vasitəsilə tərpənməz bıçaqla həyata keçirilir? (Çəki: 1)

- ☐ puansonlu tərəvəzdoğrayan maşınlar
☐ rotorlu tərəvəzdoğrayan maşınlar
☒ diskli tərəvəzdoğrayan maşınlar
☐ kombine olunmuş işçi orqanı olan tərəvəzdoğrayan maşınlar
☐ məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar

Sual: Ətçəkən maşınlar nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ quruluşuna görə
 - ☒ qabaritinə görə
 - ☐ hazırlandığı materiala görə
 - ☐ quraşdırılmasına görə
 - ☐ təyinatına görə
-

Sual: Hansı maşının mexanizmi gövdə,elektrik mühərriki,ötürücü qurğu,araba və işçi alətdən ibarətdir? (Çəki: 1)

- ☐ diskli tərəvəzdoğrayan maşınlar
 - ☐ rotorlu tərəvəzdoğrayan maşınlar
 - ☐ puansonlu tərəvəzdoğrayan maşınlar
 - ☒ ətyumşaldıcı
 - ☐ məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar
-

Sual: Hansı maşının mexanizmi ötürücü,doğrayıcı mexanizm ötürücü və boşaldıcı qurğulardan ibarətdir? (Çəki: 1)

- ☐ diskli tərəvəzdoğrayan maşınlar
 - ☐ çörəkdoğrayan maşının mexanizmi
 - ☒ puansonlu tərəvəzdoğrayan maşınlar
 - ☐ kombine olunmuş işçi orqanı olan tərəvəzdoğrayan maşınlar
 - ☐ məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar
-

Sual: Çörəkdoğrayan maşının hansı hissəsi barmaqlı eksentrikdən və ötürücü vala birləşdirilmiş 2 disqdən ibarətdir? (Çəki: 1)

- ☐ əksyükləyici
 - ☒ tənzimləmə mexanizmi
 - ☐ şatun
 - ☐ kronşteyn
 - ☐ bıçaq disq
-

Sual: Çörəkdoğrayan maşında hansı mexanizm qoruyucu qapağı olan hərəkətedici qəbuledən tabaqdır? (Çəki: 1)

- ☐ əksyükləyici
 - ☐ şatun
 - ☐ tənzimləmə mexanizmi
 - ☒ boşaldıcı mexanizm
 - ☐ bıçaq disq
-

Sual: AXM-300T çörəkdoğrayan maşınının hansı hissəsi zəncirli ötürücü üzərində quraşdırılmış barmaqlığa təsir edən itələyicidən ibarətdir? (Çəki: 1)

- ☐ əksyükləyici
 - ☐ şatun
 - ☒ verici mexanizm
 - ☐ kronşteyn
 - ☐ bıçaq disq
-

Sual: Neçə çörək doğrandıqdan sonra ovuntu üçün nəzərdə tutulmuş yeşik təmizlənir? (Çəki: 1)

- ☒ 50
 - ☐ 80
 - ☐ 100
 - ☐ 120
 - ☐ 140
-

Sual: Hansı maşında məhsul bıçağa qalınlığı ötürücü mexanizmlə tənzimlənən qurğu ilə verilir? (Çəki: 1)

- ☐ MPГ-300A maşınında
 - ☒ MPГY-370 maşınında
 - ☐ MKW-250 maşınında
 - ☐ MKГ-150 maşınında
 - ☐ MKN-11 maşınında
-

Sual: Hansı maşın gövdə,elektrik mühərriki,ötürücü mexanizm,diskli bıcaq,məhsulun qalınlığını tənzimləyən qurğu,universal tabaq,bıcaq itiləyən qurğudan ibarətdir? (Çəki: 1)

- ☐ MPГ-300A maşınında
 - ☐ MPГY-370 maşınında
 - ☐ MKW-250 maşınında
 - ☒ MKГ-150 maşınında
 - ☐ MKN-11 maşınında
-

Sual: MPГ-300A maşınının hansı hissəsi bölgülənir,dəstək,iki təmizləyici və dayaq və iki dayaq masasından ibarətdir? (Çəki: 1)

- ☒ ötürücü mexanizm
 - ☐ elektrik mühərrikinin valı
 - ☐ qalınlığın tənzimləyicisi
 - ☐ universal tabaq
 - ☐ düz kəsim tabağa
-

Sual: Hansı maşın məhsulunu yalnız doğranması deyil həm də üst-üstə qalaqlanmasını təmin edir? (Çəki: 1)

- ☐ ötürücü mexanizm
 - ☒ elektrik mühərrikinin valı
 - ☐ qalınlığın tənzimləyicisi
 - ☐ universal tabaq
 - ☐ düz kəsim tabağa
-

Sual: Hansı maşınlar bir-birindən məhsulun bıçağa verilməsi və bir çox konstruktiv xüsusiyyətlərinə görə fərqlənirlər? (Çəki: 1)

- ☐ suxarı və ədviyyatları xırdalayan maşın
- ☒ gastronomiya məhsullarını doğrayan maşın

- ☐ qoz xırdalayan və ədviyyat əzən maşın
- ☐ bişmiş tərəvəzləri doğrayan maşın
- ☐ çiy tərəvəzləri doğrayan maşın

BÖLMƏ: 06 02

Ad	06 02
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: MPX – 200 tipli maşın nə üçün təyin edilib (Çəki: 1)

- ☒ çörəyin doqranması üçün
- ☐ pendirin doqranması üçün
- ☐ ətin xırdalanması üçün
- ☐ çörəyin formalanması üçün
- ☐ dozalanma üçün

Sual: Hansı maşınlar vallı, bıçaqlı, çəkicli, doğrayıcı-xırdalayıcı qruplarına bölünürlər? (Çəki: 1)

- ☐ narın xırdalayıcı
- ☒ iri ölçülü xırdalayıcı maşınları
- ☐ sürtülmə maşınları
- ☐ kolloid maşınları
- ☐ kutter

Sual: Ətçəkən maşınlar hansı sinfə aiddir? (Çəki: 1)

- ☐ narın xırdalama maşınları
- ☒ iri ölçülü xırdalama maşınları
- ☐ sürtülmə maşınları
- ☐ kolloid dəyirmanı
- ☐ kutter

Sual: Hansı maşının mexanizmi daxilində elektrik mühərriki, qayıqlı ötürücü və şaqüli ötürücü val quraşdırılmış gövdədən ibarətdir? (Çəki: 1)

- ☒ diskli tərəvəzdoğrayan maşınlar
- ☐ rotorlu tərəvəzdoğrayan maşınlar
- ☐ puansonlu tərəvəzdoğrayan maşınlar
- ☐ kombinə olunmuş işçi orqanı olan tərəvəzdoğrayan maşınlar
- ☐ məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar

Sual: Hansı maşının mexanizmində məhsul 3 qarşılıqlı perpendikulyar səthlərlə doğranır? (Çəki: 1)

- ☐ kombine olunmuş işçi orqanı olan tərəvəzdoğrayan maşınlar
 - ☐ rotorlu tərəvəzdoğrayan maşınlar
 - ☐ puansonlu tərəvəzdoğrayan maşınlar
 - ☒ diskli tərəvəzdoğrayan maşınlar
 - ☐ məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar
-

Sual: Dondurulmuş məhsulların doğranılması üçün nəzərdə tutulmuş maşınlarda hansı məhsullar doğranılır? (Çəki: 1)

- ☐ donmuş tərəvəzlər
 - ☐ donmuş süd məhsullar
 - ☐ donmuş meyvələr
 - ☐ donmuş konservlər
 - ☒ donmuş sümüksüz balıq əti,ət və subməhsullar
-

Sual: Doğranma mexanizminin əsas hissəsi nədir? (Çəki: 1)

- ☐ əksyükləyici
 - ☐ şatun
 - ☐ tənzimləmə mexanizmi
 - ☐ kronşteyn
 - ☒ bıçaq disqi
-

Sual: AXM-300T çörəkdoğrayan maşının hansı hissəsi tabaq,plastmas qapaq,istiqamətləndirici plastin və qapayıcı açardan ibarətdir? (Çəki: 1)

- ☐ əksyükləyici
 - ☐ şatun
 - ☐ tənzimləmə mexanizmi
 - ☐ qəbuledici qurğu
 - ☒ bıçaq disq
-

Sual: Ticarət və iaşədə pendirin əzilməsi üçün hansı maşından istifadə olunur? (Çəki: 1)

- ☐ MPГ-300A maşınında
 - ☐ MPГY-370 maşınında
 - ☐ MKW-250 maşınında
 - ☒ MKГ-150 maşınında
 - ☐ MKN-11 maşınında
-

Sual: MPГ-300A maşınının hansı hissəsi 2 qurdabənzər reduktor və şarkirli 4halqalı mexanizmdən ibarətdir ? (Çəki: 1)

- ☒ ötürücü mexanizm
- ☐ elektrik mühərrikinin valı
- ☐ qalınlığın tənzimləyicisi
- ☐ universal tabaq
- ☐ düz kəsim tabağa

Sual: МРГ-300A maşınının hansı tabağı məhsulun 30-90 dərəcə bucaq altında kəşiməsini təmin edir? (Çəki: 1)

- ☐ ötürücü mexanizm
 - ☐ elektrik mühərrikinin valı
 - ☐ qalınlığın tənzimləyicisi
 - ☒ universal tabaq
 - ☐ düz kəsim tabağa
-

Sual: МРГ-300A maşınının hansı hissəsinə iki-beşgirişli və birgirişli qurdabənzər val birləşdirilmişdir? (Çəki: 1)

- ☐ ötürücü mexanizm
 - ☒ elektrik mühərrikinin valı
 - ☐ qalınlığın tənzimləyicisi
 - ☐ tabaq
 - ☐ düz kəsim tabağa
-

BÖLMƏ: 06 03

Ad	06 03
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Barabanlı dozalaşdırıcı maşının məhsuldarlığı hansı düsturla hesablanır (Çəki: 1)

- ☐ $Q = m p \varphi$
 - ☒ $Q = \frac{1}{2\pi} L Z_p K \omega$
 - ☐ $Q = m p \varphi \cdot 3600$
 - ☐ $N = K_1 + K_2$
 - ☐ $N = K_1 K_2 m g$
-

Sual: Formalaşdırma maşınının elektrik mühərrikinin gücü hansı düsturla hesablanır (Çəki: 1)

- ☐ $N = N_1 + N_2$
 - ☒ $N = \frac{N_1 + N_2}{\varphi}$
 - ☐ $N = m p \varphi$
 - ☐ $N = m p \cos \alpha$
 - ☐ $N = m p \varphi \cos \alpha$
-

Sual: Fasiləli işləyən kartoftəmizləyici maşınların nəzəri məhsuldarlığı hansı düsturla hesablanır (Çəki: 1)

- ☐ $Q = V\rho\varphi$
 - ☐ $Q = mv$
 - ☒ $Q = mg$
 - ☐ $Q = Tg$
 - ☐ $Q = V$
-

Sual: . Fasiləli təsirli bükmə-qablaşdırma avadanlıqların məhsuldarlığı hansı düsturla hesablanır (Çəki: 1)

- ☐ $Q = m\rho\varphi$
 - ☒ $Q = k/T$
 - ☐ $Q = k m$
 - ☐ $Q = m 3600$
 - ☐ $Q = kT$
-

Sual: Aşağıdakı formul maşının hansı göstəricisini ifadə edir? $G = 60 \pi D n l h \rho\varphi$, rq/saat (Çəki: 1)

- ☐ güc
 - ☐ faydalı iş əmsalı
 - ☐ sərf olunmuş güc
 - ☒ məhsuldarlıq
 - ☐ faydalı güc
-

Sual: Özü,ötürücü val,diyircəklə şnekə birləşdirilmiş pər və döymə qurğusu,yükləyici bunker hansı maşının hissələridir? (Çəki: 1)

- ☐ kolloid dəyirman
 - ☐ ətçəkən maşın
 - ☐ qəhvə üyüdən maşın
 - ☐ kutter
 - ☒ sürtülmə maşını
-

Sual: Doğrayıcı maşının hansı göstəricisini aşağıdakı formul ifadə edir? $Q=m/t(y) + t(b)$ (Çəki: 1)

- ☐ gücü
 - ☐ faydalı iş əmsalını
 - ☒ məhsuldarlığı
 - ☐ sərf olunmuş gücü
 - ☐ faydalı gücü
-

Sual: Hansı maşının mexanizmində məhsul barabanın qarşısındakı tərənmez slindirlik divara şaquli bərkidilmiş bıçaqla doğranır? (Çəki: 1)

- ☐ rotorlu tərəvəzdoğrayan maşınlar
- ☒ diskli tərəvəzdoğrayan maşınlar
- ☐ puansonlu tərəvəzdoğrayan maşınlar
- ☐ kombinə olunmuş işçi orqanı olan tərəvəzdoğrayan maşınlar

☐ məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar

Sual: Hansı maşınlar yükləyici bunker, diskli bıçaq, reduktor, hərəkətli platforma və itiləyicidən ibarətdir? (Çəki: 1)

- ☒ diskli tərəvəzdoğrayan maşınlar
 - ☐ rotorlu tərəvəzdoğrayan maşınlar
 - ☐ puansonlu tərəvəzdoğrayan maşınlar
 - ☐ kombinə olunmuş işçi orqanı olan tərəvəzdoğrayan maşınlar
 - ☐ məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar
-

Sual: Ətin iri çəkilməsində tor bıçağın dəliyi hansı ölçüdə olur? (Çəki: 1)

- ☐ 3mm diametrli
 - ☐ 5mm diametrli
 - ☐ 7mm diametrli
 - ☒ 9mm diametrli
 - ☐ 11mm diametrli
-

Sual: Çörəyin yaxşı doğranması nə ilə şərtlənir? (Çəki: 1)

- ☒ doğranmanın düzgün seçilmiş rejimi ilə
 - ☐ çörəyin keyfiyyəti ilə
 - ☐ bucağın materialı ilə
 - ☐ içliyin məsaməliyi
 - ☐ basılmanın deformasiyası ilə
-

Sual: Ötürücü mexanizmin əsas hissəsi nədir? (Çəki: 1)

- ☒ vint cütüyü
 - ☐ şatun
 - ☐ tənzimləmə mexanizmi
 - ☐ kronşteyn
 - ☐ bıçaq disq
-

Sual: AXM-300T çörəkdoğrayan maşınının hansı hissəsi ikipilləli şkv birləşdirilmiş val üzərindəki elektrik mühərrikindən ibarətdir? (Çəki: 1)

- ☐ əksyükləyici
 - ☐ şatun
 - ☐ tənzimləmə mexanizmi
 - ☐ kronşteyn
 - ☒ ötürücü
-

Sual: Neçə çörəkdoğrandıqdan sonra oraqvari bıçaq itilənir? (Çəki: 1)

- ☐ 20000
- ☐ 40000
- ☐ 60000
- ☒ 80000
- ☐ 10000

Sual: Hansı maşında məhsul öz kütləsinə əsasən bıçağa tərəf sürüşür və doğranan tikənin qalınlığı bıçaqla dayaq stolu arasındakı məsafədən asılıdır? (Çəki: 1)

- ☒ MPГ-300A maşınında
 - ☐ MPГY-370 maşınında
 - ☐ MKW-250 maşınında
 - ☐ MKГ-150 maşınında
 - ☐ MKN-11 maşınında
-

Sual: Ticarət və ictimai iaşədə çörək və kolbasa məmulatları hansı maşınla doğranır? (Çəki: 1)

- ☐ MPГ-300A maşınında
 - ☐ MPГY-370 maşınında
 - ☒ MKW-250 maşınında
 - ☐ MKГ-150 maşınında
 - ☐ MKN-11 maşınında
-

Sual: MPГ-300A maşınının hansı tabağı məhsulu yalnız 90 dərəcə bucaq altında kəsilməsini təmin edir? (Çəki: 1)

- ☐ ötürücü mexanizm
 - ☐ elektrik mühərrikinin valı
 - ☐ qalınlığın tənzimləyicisi
 - ☐ universal tabaq
 - ☒ düz kəsim tabağa
-

BÖLMƏ: 07 01

Ad	07 01
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: 2. Ticarət avtomatları nə vaxt yaradılmışdır? (Çəki: 1)

- ☒ XIX əsrin sonlarında
 - ☐ ikinci dünya müharibəsindən sonra
 - ☐ XX əsrin əvvəlində
 - ☐ XIX əsrin əvvəlində
 - ☐ XXI əsrin əvvəlində.
-

Sual: Maye malların satılması üçün avtomatlar əsasən harada tətbiq olunur? (Çəki: 1)

- ☒ ticarət və iaşə sistemi müəssisələrində
- ☐ ət kombinatlarında və şərabçılıq sənayesində
- ☐ ət kombinatlarında və süd kombinatlarında

- ☐ ət kombinatlarında və soyuducu kombinatlarda
 - ☐ ət kombinatları və qənnadı sexlərində.
-

Sual: Ticarət avtomatları birinci hansı ölkədə tətbiq olunmuşdur? (Çəki: 1)

- ☒ Amerikada
 - ☐ İngiltərədə
 - ☐ Fransada
 - ☐ İtalyada
 - ☐ Almaniyada və s.
-

Sual: Ədədi malları satmaq üçün aşağıdakılardan hansı tipli avtomatdan istifadə edilir? (Çəki: 1)

- ☒ bu AT-554 tipli avtomatdır
 - ☐ AT-205
 - ☐ AT-180
 - ☐ AT-515
 - ☐ AT-500 və s.
-

Sual: Aşağıdakı mallardan hansını maye mallar üçün avtomatda satmaq olar? (Çəki: 1)

- ☐ siqaret
 - ☐ çipsi
 - ☒ qazlı su
 - ☐ peçenye
 - ☐ konfet
-

Sual: Aşağıdakı mallardan hansını ədədi mallar üçün avtomatla satmaq olar? (Çəki: 1)

- ☐ bulyon
 - ☐ çay
 - ☐ kofe
 - ☐ qazlı su
 - ☒ siqaret
-

Sual: Ticarət avtomatlarının yoxlanılması necə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
 - ☐ 4
 - ☐ 9
 - ☐ 1
 - ☐ 3
-

Sual: Ticarət avtomatları neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
- ☐ 4
- ☐ 8
- ☐ 12

Sual: Təsir tipinə görə xırdalayıcı maşınlar hansı qruplara bölünür (Çəki: 1)

- ☒ bərk, yumşaq və qida məhsullarının xırdalanması üçün
 - ☐ bərk məhsulların xırdalanması üçün
 - ☐ yumşaq məhsulların xırdalanması üçün
 - ☐ gastronomiya məhsullarının doğranması üçün
 - ☐ çörəyin doğranması üçün
-

Sual: MPX_ 200 tipli avadanlıqlar hansılara aiddir (Çəki: 1)

- ☒ çörək doğrayana
 - ☐ ətçəkənə
 - ☐ tərəziyə
 - ☐ yükqaldırana
 - ☐ ticarət avtomatına
-

Sual: MRQ- 300A tipli maşın hansılara aiddir (Çəki: 1)

- ☐ ticarət avtomatları
 - ☒ kəsici
 - ☐ tərəzi
 - ☐ yükqaldırıcı
 - ☐ nəqliyyat
-

Sual: MUM -82 tipli maşın hansılara aiddir (Çəki: 1)

- ☒ xırdalayıcılara
 - ☐ tərəzilərə
 - ☐ ticarət aparatlarına
 - ☐ formalayıcılara
 - ☐ dozalayıcılara
-

Sual: PMM tipli maşın hansı avadanlıqlara aiddir (Çəki: 1)

- ☒ xırdalayıcılara
 - ☐ formalayıcılara
 - ☐ dozalayıcılara
 - ☐ tərəzilərə
 - ☐ ticarət avtomatlarına
-

Sual: Mağazalarda doğrayıcı maşınlar əlamətlərinə görə neçə sinfə bölünür? (Çəki: 1)

- ☐ 3
 - ☒ 4
 - ☐ 5
 - ☐ 6
 - ☐ 7
-

Sual: Qablaşdırma rejiminə görə avadanlıqlar neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 5
- ☐ 6
- ☐ 7

BÖLMƏ: 07 02

Ad	07 02
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Ticarət avtomatları neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ iki (2) qrupa, üç sinifə (3 qrup deməkdir)
- ☐ ədədi mallar qrupu
- ☐ maye mallar qrupu
- ☐ siqaret mallar qrupu
- ☐ səpələnən mallar qrupu və s.

Sual: Ticarət avtomatları neçə hissədən ibarətdir? (Çəki: 1)

- ☒ 8 hissəyə (gövdə, yükləmə qurğusu və s.)
- ☐ 10 hissəyə
- ☐ 15 hissəyə
- ☐ 7 hissəyə
- ☐ 4 hissəyə və s.

Sual: Ədədi mallar satan AT-554 markalı avtomat vasitəsi ilə hansı mallar satılır? (Çəki: 1)

- ☒ paketlərdə, bankalarda stəkanlarda (kolbasalar, süd məhsulları, hissə verilmiş ət, pendir və s. satılır)
- ☐ limonat
- ☐ siqar
- ☐ kükürd
- ☐ papiros və s.

Sual: "Break Point 56" ticarət avtomatına neçə vahid mal yerləşdirə bilər? (Çəki: 1)

- ☐ 150
 - ☒ 152
 - ☐ 180
 - ☐ 175
 - ☐ 163
-

Sual: Tək-tək bükülmüş malların satışı üçün olan avtomatlar neçə növə bölünür? (Çəki: 1)

- ☐ 2 (kasetli, nəqliyyatlı)
 - ☒ 4 (kasetli, nəqliyyatlı, rəfli, bunkerli)
 - ☐ 1 (kasetli)
 - ☐ 3 (kasetli, rəfli, bunkerli)
 - ☐ 5 (kasetli, rəfli, bunkerli, nəqliyyatlı, mərtəbəli)
-

Sual: Xırdalayıcı maşınlar neçə qrupa bölünür (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 8
 - ☐ 5
 - ☐ 11
-

Sual: Ətçəkən maşınlar məhsuldarlıqdan asılı olaraq neçə qrupa bölünür (Çəki: 1)

- ☒ 3
 - ☐ 8
 - ☐ 1
 - ☐ 6
 - ☐ 4
-

Sual: Hansı avadanlıqlar ticarətdə məhsulların emalı zamanı yüksək keyfiyyət təmin edir, itkinin qarşısını alır, ticarət işçilərinin əməyini yüngülləşdirir? (Çəki: 1)

- ☒ qablaşdırıcı-bükücü avadanlıqlar
 - ☐ qaldırıcı-yükləyici avadanlıqlar
 - ☐ xırdalayıcı avadanlıqlar
 - ☐ nəzarət-kassa avadanlıqlar
 - ☐ çəki-ölçü avadanlıqlar
-

Sual: Məhsulların yaxşı qalmasını, istehlak keyfiyyətinin və saxlanılması müddətini artıran, itkinin qarşısını alan və görünüşünü yaxşılaşdıran proses necə adlanır? (Çəki: 1)

- ☐ xırdalanma
 - ☐ dondurulma
 - ☒ əvvəlcədən qablaşdırma
 - ☐ bölünmə
 - ☐ doğranılma
-

Sual: Təyinatına görə qablaşdırıcı avadanlıqlar neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
- ☐ 3
- ☒ 4
- ☐ 5
- ☐ 6

BÖLMƏ: 07 03

Ad	07 03
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Tütün məmulatı satan AT-600 B markalı avtomat nə qədər mal tutur? (Çəki: 1)

- ☒ 610-1030 paçka siqaret, 230 kibrit qutusu daraqlara yerləşdirilir
 - ☐ 500 paçka
 - ☐ 400 paçka
 - ☐ 600 paçka
 - ☐ 450 paçka və s.
-

Sual: Tərəvəz doğrayan maşınlar konstruktiv tərtibatına görə hansılara bölünür (Çəki: 1)

- ☒ diskli
 - ☐ rotorlu
 - ☐ diskli, rotorlu
 - ☐ puanson
 - ☐ kombinəlaşdırılmış
-

Sual: Tərəvəzdoğrayan maşınların məhsuldarlığı hansı düsturla hesablanır (Çəki: 1)

- ☐ $Q=mg$
 - ☐ $Q=F_0 V_0 \rho \varphi$
 - ☐ $Q=I n Z_0$
 - ☐ $Q= \Pi n R$
 - ☒ $Q=mg \cos \varphi$
-

Sual: Məhsulun reklamını və alıcı tərəfindən seçilməsini nə asanlaşdırır? (Çəki: 1)

- ☐ xırdalanma
 - ☐ dondurulma
 - ☐ doğranılma
 - ☒ bükülmə
 - ☐ bölünmə
-

Sual: Hansı avadanlığın köməyi ilə məhsuldarlığı artırmaq, əmək və material itkisinin qarşısını almaq, mağaza işçilərinin əməyini yüngülləşdirmək və xidmətin mədəniyyətini artırmaq olar? (Çəki: 1)

- ☐ çəki-ölçü avadanlıqları

- ☐ yükləyici-qaldırıcı avadanlıqlar
- ☐ xırdalayıcı avadanlıqları
- ☐ nəzarət-kassa avadanlıqları
- ☒ qablaşdırıcı-bükücü avadanlıqlar

Sual: Hansı aparatlar dozalaşma məhsulun həcmi, çəki və buraxılma müddətinə görə təsir göstərir? (Çəki: 1)

- ☐ çəkici aparatlar
- ☒ qablaşdırıcı aparatlar
- ☐ qaldırıcı, yükləyici aparatlar
- ☐ xırdalayıcı aparatlar
- ☐ nəzarət-kassa aparatları

BÖLMƏ: 08 01

Ad	08 01
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Mağazaların təhcizatı üçün istifadə olunan soyuducu avadanlıqlar neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6

Sual: Soyuducu ticarət avadanlıqları günəş şüaları düşən yerdən, qızdırıcı cihaz və digər istilik mənbələrindən nə qədər uzaq məsafədə yerləşdirilməlidir? (Çəki: 1)

- ☐ 0,5m
- ☐ qm
- ☒ 2m
- ☐ 2,5m
- ☐ 3m

Sual: Soyuducu vitrinlərdə mallar hansı temperaturda saxlanılır? (Çəki: 1)

- ☐ -18 dərəcədən -10 dərəcəyədək
- ☐ -10 dərəcədən -5 dərəcəyədək
- ☐ -5 dərəcədən -1 dərəcəyədək
- ☒ -2 dərəcədən +6 dərəcəyədək
- ☐ 3 dərəcədən +10 dərəcəyədək

Sual: Neçə soyudulma üsulu var? (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☒ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Soyuducu-agentin buxarlarını sorub onları sıxılmış vəziyyətdə kondensatora göndərən qurğu necə adlanır? (Çəki: 1)

- ☒ kompressor
 - ☐ termostat
 - ☐ requlyator
 - ☐ stabilizator
 - ☐ buraxlandırıcı
-

Sual: Maye freonun buxarlandırıcıya cerilməsi ilə idarəedici ventillə təzyiqin aşağı salınması hesabına aşağı temperaturda qaynamanın təmin edilməsi hansı qurğuda həyata keçirilir? (Çəki: 1)

- ☐ kompressor
 - ☐ kondensator
 - ☒ idarəedici ventill
 - ☐ stabilizator
 - ☐ buxarlandırıcı
-

Sual: Soyudulma kamerasında hansı məhsulların saxlanması zamanı rütubət artır və buxarlandırıcı qarla örtülür? (Çəki: 1)

- ☐ soyuq məhsullar
 - ☐ meyvə tərəvəz
 - ☐ maye məhsullar
 - ☒ qaynar məhsullar
 - ☐ çiy məhsullar
-

Sual: Qənnadı məhsulları, tort, pirojna və suflelərin satılması üçün nəzərdə tutulan soyuducu vitrinlərdə neçə rəf olur? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
-

BÖLMƏ: 08 02

Ad

08 02

Suallardan

13

Maksimal faiz

13

Sual: Soyuducu kameralar,dolablar,bağlı piştaxtalar nə üçün istifadə olunur? (Çəki: 1)

- ☒ malların saxlanması üçün
- ☐ malların nümayişi və satılması üçün
- ☐ malların göstərilməsi üçün
- ☐ az müddətdə dondurulma
- ☐ uzun müddətli dondurma

Sual: Aşağı temperaturlu avadanlıqlarda məhsullar hansı temperaturda saxlanılır? (Çəki: 1)

- ☐ -5 dərəcə və aşağı
- ☐ -10 dərəcə və aşağı
- ☒ -18 dərəcə və aşağı
- ☐ -20 dərəcə və aşağı
- ☐ -25 dərəcə və aşağı

Sual: Dondurulmuş məhsullar hansı temperaturda saxlanılır? (Çəki: 1)

- ☐ 10-15 dərəcə
- ☐ 5-10 dərəcə
- ☐ 5-6 dərəcə
- ☒ 2-3 dərəcə
- ☐ 0-2 dərəcə

Sual: Soyuducu olan sahədə səthinin temperaturu nə qədər olan cisimlərin yerləşdirilməsi qadağandır? (Çəki: 1)

- ☐ 60 dərəcədən çox
- ☐ 100 dərəcədən çox
- ☐ 150 dərəcədən çox
- ☐ 200 dərəcədən çox
- ☒ 300 dərəcədən çox

Sual: Soyuducu agentin ətraf mühitin temperaturun hesabına qaynaması hansı qurğuda baş verir? (Çəki: 1)

- ☐ requlyator
- ☒ buraxlandırıcı
- ☐ kompressor
- ☐ stabilizator
- ☐ kondensator

Sual: Hansı qurğuda elektrik mühərriki və kompressor eyni hermetik yerdə vahid blok təşkil edirlər? (Çəki: 1)

- ☐ avtomatik kompressor
 - ☐ avtomatik cihazı
 - ☐ soyuducu kamera
 - ☒ hermetik soyuducu aqreqat
 - ☐ ştampla pilətə
-

Sual: Əsas ərimə prosesi olan ən sadə soyudulma üsulu hansıdır? (Çəki: 1)

- ☐ buz-duz soyudulması
 - ☐ quru buzla soyudulma
 - ☐ soyuducu maşınla soyudulma
 - ☒ buzla soyudulması
 - ☐ kompressorlu soyuducu maşınla soyudulma
-

Sual: Süd məhsulları, kolbasa məmulatları və digər qida məhsullarının satılması üçün nəzərdə tutulan soyuducu-vitrində neçə rəf olur? (Çəki: 1)

- ☒ 1
 - ☐ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Tərəzilərin istismar qaydasına hansılar aiddir (Çəki: 1)

- ☒ çəki göstəricilərinin əyaniliyi
 - ☐ çəkinin dəyişməzliyi
 - ☐ həssaslıq
 - ☐ sabitlik
 - ☐ çəkinin dəqiqliyi
-

Sual: Absorbsiyalı soyuducu avadanlıqlarda nədən istifadə edilir? (Çəki: 1)

- ☐ ammonyakdan
 - ☐ Freondan
 - ☐ sudan
 - ☒ amonyakla su qarışığından
 - ☐ buzdan
-

Sual: Sublimasiya müddətində quru buz nə qədər istilik alır? (Çəki: 1)

- ☐ 100kkal
 - ☐ 1kkal
 - ☐ 5kkal
 - ☐ 150kkal
 - ☒ 137kkal
-

Sual: Soyuducu agentə hansı tələblər qoyulur? (Çəki: 1)

- ☒ insan üçün zərərsiz olmalı, ucuz olmalı
- ☐ ucuz olmalı

- ☐ insan üçün zərərsiz olmalı
- ☐ qatqısız olmalı
- ☐ karbon qazı olmalı

Sual: Sulfid anhidridi neçə dərəcədə qaynayır? (Çəki: 1)

- ☒ 10 dərəcədə
- ☐ -10 dərəcədə
- ☐ -18 dərəcədə
- ☐ -20 dərəcədə
- ☐ -22 dərəcədə

BÖLMƏ: 08 03

Ad	08 03
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Ticarət soyuducu avadanlıqlarında şərti hərflərdən sonrakı rəqəm nəyi göstərir? (Çəki: 1)

- ☒ faydalı soyuducu həcm
- ☐ soyudulma temperaturu
- ☐ faydalı güc
- ☐ faydalı iş əmsalı
- ☐ sərf olunan güc

Sual: Malların saxlanması üçün istifadə olunan soyuducu avadanlıqların konstruksiyası nəyi təmin etməlidir? (Çəki: 1)

- ☐ kiçik qabarit
- ☒ davamlılıq və təhlükəsizlik
- ☐ aşağı enerji sərfi
- ☐ uzun müddətli istismar
- ☐ estetik görünüş

Sual: Malların aqreqat hallarını dəyişən hansı proseslər süni soyudulmanın əsasını təşkil edir? (Çəki: 1)

- ☐ qaynama,ərimə və buraxılma
- ☒ ərimə,buraxılma və sublimasiya
- ☐ ərimə və sublimasiya
- ☐ buraxılma və sublimasiya
- ☐ qaynama və buraxılma

Sual: Aşağı qaynama temperaturuna malik və mayelərin buxar əmələgətirməsində qapalı istilik proseslərində istifadə olunan mayelər necə adlanır? (Çəki: 1)

- ☒ soyuducu aqreqat
 - ☐ istilik aqreqatı
 - ☐ istilik daşıyıcıları
 - ☐ antifriz
 - ☐ stabilizator
-

Sual: Freon buxarlarının soyudulması və onun mayeyə çevrilməsi üçün qurğu necə adlanır? (Çəki: 1)

- ☐ stabilizator
 - ☐ kompressor
 - ☐ regulyator
 - ☐ termostat
 - ☒ kondensator
-

Sual: Malların aqreqat hallarını dəyişən hansı proseslər süni soyudulmanın əsasını təşkil edir? (Çəki: 1)

- ☐ qaynama,ərimə və buraxlanma
 - ☒ ərimə,buraxlanma və sublimasiya
 - ☐ ərimə və sublimasiya
 - ☐ buraxlanma və sublimasiya
 - ☐ qaynama və buraxlanma
-

Sual: Aşağı qaynama temperaturuna malik və mayelərin buxar əmələgətirməsində qapalı istilik proseslərində istifadə olunan mayelər necə adlanır? (Çəki: 1)

- ☒ soyuducu aqreqat
 - ☐ istilik aqreqatı
 - ☐ istilik daşıyıcıları
 - ☐ antifriz
 - ☐ stabilizator
-

Sual: Əsas ərimə prosesi olan ən sadə soyudulma üsulu hansıdır? (Çəki: 1)

- ☐ buz-duz soyudulması
 - ☐ quru buzla soyudulma
 - ☐ soyuducu maşınla soyudulma
 - ☒ buzla soyudulması
 - ☐ kompressorlu soyuducu maşınla soyudulma
-

Sual: Soyuducularda böyük əmsal nəyi bildirir? (Çəki: 1)

- ☒ soyuducunun çox məhsuldar işləməsini
 - ☐ soyuducunun az məhsuldar işləməsi
 - ☐ havanın temperaturunun yüksək olması
 - ☐ soyuducunun fasiləsiz işləməsi
 - ☐ temperaturun aşağı olmasını
-

Sual: Hansı temperaturda ammonyak qaynayır? (Çəki: 1)

- ☐ 5 dərəcədə
- ☐ 50 dərəcədə
- ☒ 25 dərəcədə
- ☐ 33 dərəcədə
- ☐ 100 dərəcədə

BÖLMƏ: 09 01

Ad	09 01
Suallardan	29
Maksimal faiz	29
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Qeydiyyat,nəzarət,alınanların ilkin emalı,çap olunan sənədlərin formalaşması,saxlanılması üçün avadanlıqlar necə adlanır? (Çəki: 1)

- ☐ çəkici-ölçülü
- ☐ qablaşdırıcı
- ☐ yükləyici-nəqləyici
- ☐ xırdalayıcı
- ☒ kassa-nəzarət

Sual: Hansı qurğu çəkin çapa verilməsi,rekvizitlərin kontrol lentə yazılmasını təmin edir? (Çəki: 1)

- ☒ çek çapan edən qurğu
- ☐ çıxış qurğusu
- ☐ operativ-yaddaş qurğusu
- ☐ rejim qıfılı və açar
- ☐ indikator qurğusu

Sual: Hansı qurğu təsvirləri kağıza köçürür? (Çəki: 1)

- ☐ çek çap edən qurğu
- ☐ nəzarət hesablayıcı
- ☒ printer
- ☐ rəqəm düyməsi
- ☐ lentin nəqli düyməsi

Sual: Qeydiyyat,nəzarət,alınanların ilkin emalı,çap olunan sənədlərin formalaşması,saxlanılması üçün avadanlıqlar necə adlanır? (Çəki: 1)

- ☐ çəkici-ölçülü
- ☐ qablaşdırıcı
- ☐ yükləyici-nəqləyici

- ☐ xırdalayıcı
 - ☒ kassa-nəzarət
-

Sual: Hansı qurğu çəkin çapa verilməsi,rekvizitlərin kontrol lentə yazılmasını təmin edir? (Çəki: 1)

- ☒ çek çapan edən qurğu
 - ☐ çıxış qurğusu
 - ☐ operativ-yaddaş qurğusu
 - ☐ rejim qıfılı və açar
 - ☐ indiqator qurğusu
-

Sual: Hansı qurğu təsvirləri kağıza köçürür? (Çəki: 1)

- ☐ çek çap edən qurğu
 - ☐ nəzarət hesablayıcı
 - ☒ printer
 - ☐ lentin nəqli düyməsi
 - ☐ rəqəm düyməsi
-

Sual: Printerin çap etdiyi kağızın eni nə qədərdir? (Çəki: 1)

- ☐ 8,9,16mm
 - ☐ 10,19,26mm
 - ☐ 18,19,26mm
 - ☐ 28,39,46mm
 - ☒ 58,69,76mm
-

Sual: Printerdən keçən kağızın və ya etikenin və ya ştrik kodun eni nə qədərdir? (Çəki: 1)

- ☐ 20-56mm
 - ☐ 30-92mm
 - ☒ 50-102mm
 - ☐ 60-122mm
 - ☐ 65-140mm
-

Sual: Printerdə çap olunan ştrixkod və etiketlərin uzunluğu nə qədər olur? (Çəki: 1)

- ☐ 15-218mm
 - ☐ 25-318mm
 - ☐ 30-318mm
 - ☒ 35-318mm
 - ☐ 45-418mm
-

Sual: Hansı NKM kompüter-kassa sistemində işləyir lakin bu sistemi idarə edə bilmir? (Çəki: 1)

- ☒ NKM-nin passiv sistemi
- ☐ NKM-nin aktiv sistemi
- ☐ avtonom NKM

- ☐ fiksəedici reqistratorl
 - ☐ indiqatorlu NKM
-

Sual: Hansı NKM kompüter kassa terminalına aiddir,EHM bazası əsasında təşkil edilib? (Çəki: 1)

- ☐ NKM-nin passiv sistemi
 - ☒ aktiv NKM sistemi
 - ☐ avtonom NKM
 - ☐ fiksəedici reqistratorlar
 - ☐ indiqatorlu NKM
-

Sual: Hansı NKM yalnız kompüter-kassa sistemdə rabitə kanalından alınanlar hesabına işləyir? (Çəki: 1)

- ☐ NKM-nin passiv sistemi
 - ☐ aktiv NKM sistemi
 - ☐ avtonom NKM
 - ☒ fiksəedici reqistratorlar
 - ☐ indiqatorlu NKM
-

Sual: Nəzarət-kassa maşınlarının neçə ötürücüsü var ? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Nəzarət-kassa maşınının hansı hissəsi bütün icraedici mexanizmlərə təsir edir? (Çəki: 1)

- ☐ elektrik ötürücü
 - ☐ əl dəstəyi
 - ☐ açıq şestern
 - ☒ ötürücü
 - ☐ istiqamətləndirici mexanizm
-

Sual: Nəzarət kassa maşınlarının hansı hissəsi klaviş qutusunda birləşdirilmiş sıralarla klavişdən ibarətdir? (Çəki: 1)

- ☒ mexanizmin klavyaturası
 - ☐ ötürücü
 - ☐ indiqator
 - ☐ qəbuledici
 - ☐ istiqamətləndirici
-

Sual: Nəzarət-kassa maşınının hansı hissəsi bilvasitə hesablayıcı və elektrik ötürücünün tormozu ilə əlaqədardır? (Çəki: 1)

- ☐ çap

- ☐ ötürücü
 - ☒ istiqamətləndirici mexanizm
 - ☐ qəbuledici
 - ☐ istiqamətləndirici
-

Sual: Nəzarət-kassa maşınlarının hansı hissəsi rəqəmli diskli çarxlardan ibarətdir? (Çəki: 1)

- ☐ çap
 - ☐ ötürücü
 - ☐ indiqator
 - ☒ indiqator mexanizm
 - ☐ istiqamətləndirici
-

Sual: Nəzarət-kassa maşınlarının hansı hissəsi asan açılan qapaqla örtülür və lentin dəyişdirilməsini təmin edir? (Çəki: 1)

- ☐ çap
 - ☐ ötürücü
 - ☐ indiqator
 - ☒ çap mexanizmi
 - ☐ istiqamətləndirici
 - ☐ [yeni cavab]
-

Sual: Nəzarət-kassa maşınlarının hansı hissəsi istiqamətləndirici mexanizmin göstəricilərini cəmləyici hesablayıcıya ötürür? (Çəki: 1)

- ☒ ötürücü mexanizm
 - ☐ ötürücü
 - ☐ indiqator
 - ☐ qəbuledici
 - ☐ istiqamətləndirici
-

Sual: Nəzarət-kassa maşınlarının hansı hissə üçün idarəedicinin valı ən vacib hissədir? (Çəki: 1)

- ☐ çap
 - ☐ ötürücü
 - ☒ ötürücü mexanizm
 - ☐ qəbuledici
 - ☐ istiqamətləndirici
-

Sual: Nəzarət-kassa aparatları hansılara bölünür? (Çəki: 1)

- ☒ elektromexaniki,elektron nəzarət
 - ☐ mexaniki
 - ☐ elektron
 - ☐ tablolu
 - ☐ optiki
-

Sual: Nəzarət-kassa aparatları hansı qovşaqlardan ibarətdir (Çəki: 1)

- ☐ indikator,qurğu
 - ☒ indikator,qurğu,hesablayıcı mexanizm
 - ☐ çap qurğusu
 - ☐ intiqal,ötürücü müxanizm
 - ☐ hesablayıcı mexanizm
-

Sual: Nəzarət-kassa aparatlarında qurğu mexanizmi nədən ibarətdir (Çəki: 1)

- ☒ klaviş və lingdən
 - ☐ lingdən
 - ☐ klavişdən
 - ☐ çap qurğusundan
 - ☐ intiqaldan
-

Sual: Nəzarət-kassa aparatlarında indikator mexanizm harada yerləşir (Çəki: 1)

- ☒ aparatın yuxarı hissəsində
 - ☐ aparatın aşağı hissəsində
 - ☐ aparatın orta hissəsində
 - ☐ aparatın alt hissəsində
 - ☐ aparatın səthində
-

Sual: Nəzarət-kassa aparatlarında diskər neçə dişdən ibarətdir? (Çəki: 1)

- ☒ 20
 - ☐ 30
 - ☐ 10
 - ☐ 5
 - ☐ 12
-

Sual: Nəzarət-kassa aparatlarında çap qurğusu nə üçün nəzərdə tutulur? (Çəki: 1)

- ☒ çekləri hazırlamaq üçün
 - ☐ çekləri saymaq üçün
 - ☐ çekləri yığmaq üçün
 - ☐ çekləri toplamaq üçün
 - ☐ çekləri çıxarmaq üçün
-

Sual: ƏKPM markalı nəzarət kassa aparatı neçə klavişdən ibarətdir? (Çəki: 1)

- ☐ 10
 - ☐ 7
 - ☐ 11
 - ☒ 3
 - ☐ 1
-

Sual: Merkuri markalı aparat aşağıdakılardan hansılara aiddir? (Çəki: 1)

- ☐ xırdalayıcı
- ☐ ticarət avtomatları

- ☒ nəzarət kassa aparatları
- ☐ Fiksatorlara
- ☐ nəqledicilərə

Sual: Nəzarət-kassa aparatlarında qurğu mexanizmi nədən ibarətdir? (Çəki: 1)

- ☐ sayğacdən
- ☒ klavişdən
- ☐ intiqaldan
- ☐ toplayıcı mexanizmdən
- ☐ ndikatorndan

BÖLMƏ: 09 02

Ad	09 02
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hansı maşın bu hissələrdən ibarətdir: I. çıxış qurğusu; II. indikasiya qurğusu; III. operativ yaddaş; IV. çek çap edən qurğu; V. rejimlərin qfıl və arası (Çəki: 1)

- ☒ nəzarət-kassa
- ☐ qablaşdırma
- ☐ yükləyici-nəqlədici
- ☐ çekici
- ☐ xırdalayıcı

Sual: Hansı qurğu hesabın toplanması üçün klaviatura, bölmənin hesablayıcı nömrəsi, kassirin parol və nömrəsi, əvvəlki hesabatların ləğvinə ümumi cəmlənə, çekin proqramlaşmasını təmin edir? (Çəki: 1)

- ☐ çek çapan edən qurğu
- ☒ çıxış qurğusu
- ☐ operativ-yaddaş qurğusu
- ☐ rejim qfılı və açar
- ☐ indiqator qurğusu

Sual: İndikasiya qurğusu neçə indiqatora malikdir? (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6

Sual: Hansı qurğular əl ilə, portativ və stasionar olmaqla qruplara bölünür? (Çəki: 1)

- ☐ çək çap edən qurğu
 - ☐ nəzarət hesablayıcı
 - ☐ lenti nəql edən düymə
 - ☒ printer
 - ☐ rəqəm düyməsi
-

Sual: Hansı qurğu termobaşlıq, sıxıcı, plomka yasdıqdan ibarətdir? (Çəki: 1)

- ☐ indikator
 - ☐ operativ
 - ☐ çıxış qurğusu
 - ☐ nəzarət hesablayıcı
 - ☒ çap qurğusu
-

Sual: Dövlət ruyestrinə görə kassa aparatları neçə qrupa təsnifatlaşdırılır? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Yüksək məhsuldarlıq, işdə etibarlılıq, konstruksiyada rahatlıq, kiçik kütlə hansı tələbatlara uyğundur? (Çəki: 1)

- ☒ texniki
 - ☐ estetik
 - ☐ ticarət-istismar
 - ☐ sanitariya-gigiyenik
 - ☐ metroloji
-

Sual: Hesabat-kassa əməliyyatlarının mexanikləşməsi və avtomatlaşması, maşının konstruksiyasına ticarət prosesinə uyğunluğu, istismar, texniki qulluq və təmirin rahatlığının tələbatlara hansı tələblərə uyğundur? (Çəki: 1)

- ☐ texniki
 - ☐ estetik
 - ☒ ticarət-istismar
 - ☐ metroloji
 - ☐ sanitariya-gigiyenik
-

Sual: Nəzarət-kassa maşınlarının hansı hissəsi dəstəkli val və ötürücü mexanizmlərdən ibarətdir? (Çəki: 1)

- ☐ elektrik ötürücü
 - ☒ əl dəstəyi
 - ☐ açıq şestern
 - ☐ açıq dişli çarx
 - ☐ istiqamətləndirici mexanizm
-

Sual: Hansı mexanizm şifrə və cəmlərin tərtib olunması üçün nəzərdə tutulmuşdur (Çəki: 1)

- ☐ çap
 - ☐ ötürücü
 - ☐ indiqator
 - ☐ qəbuledici
 - ☒ istiqamətləndirici
-

Sual: Nəzarət kassa maşınlarının hansı hissəsi klaviş və lingdən ibarətdir? (Çəki: 1)

- ☐ çap
 - ☐ istiqamətləndirici mexanizm
 - ☐ indiqator
 - ☐ qəbuledici
 - ☒ istiqamətləndirici
-

Sual: Nəzarət-kassa maşınlarının hansı hissəsi pəncərə formasında olmaqla 1 və 2 tərəfli ola bilər? (Çəki: 1)

- ☐ çap
 - ☐ ötürücü
 - ☒ indiqator
 - ☐ qəbuledici
 - ☐ indiqator mexanizmi
-

Sual: Nəzarət-kassa maşınının hansı hissəsi iş tsikli bitdikdən sonra cəmlərin göstərilməsini həyata keçirir? (Çəki: 1)

- ☐ çap
 - ☐ ötürücü
 - ☐ indiqator
 - ☒ indiqator mexanizmi
 - ☐ istiqamətləndirici
-

Sual: Nəzarət-kassa maşınlarının hansı hissəsi çeklərin hazırlanmasını təmin edir? (Çəki: 1)

- ☐ çap
 - ☒ çap mexanizmi
 - ☐ indiqator
 - ☐ qəbuledici
 - ☐ istiqamətləndirici
-

Sual: Nəzarət-kassa maşınlarının hansı hissəsi rəngləyici lent, qutu və yastıqlardan ibarətdir? (Çəki: 1)

- ☐ çap
- ☐ ötürücü
- ☐ indiqator
- ☐ qəbuledici

☒ rəngləyici mexanizm

Sual: Nəzarət-kassa maşınlarının hansı hissəsi hesablayıcının ötürülməsi, hesablayıcının göstəricilərinin silinməsinə təmin edir? (Çəki: 1)

- ☒ çap
 - ☐ ötürücü
 - ☐ indikator
 - ☐ qıfıl və açarlar
 - ☐ istiqamətləndirici
-

Sual: Elektromexaniki, elektron nəzarət qeydediciləri hansılara aiddir? (Çəki: 1)

- ☒ nəzarət-kassa aparatlarına
 - ☐ tərəzilərə
 - ☐ ticarət avtomatlarına
 - ☐ nəqlədicilərə
 - ☐ xırdalayıcılara
-

Sual: Ötürücü mexanizm, çap qurğusu hansılara aiddir? (Çəki: 1)

- ☐ tərəzilərə
 - ☒ nəzarət-kassa aparatlarına
 - ☐ ticarət avtomatlarına
 - ☐ nəqlədicilərə
 - ☐ indikatora
 - ☐
-

Sual: Klaviş qutuları neçə qrupa klavişdən ibarətdir? (Çəki: 1)

- ☐ 1
 - ☐ 3
 - ☐ 2
 - ☒ 9
 - ☐ 4
-

Sual: Nəzarət-kassa aparatlarında indikator nədən ibarətdir? (Çəki: 1)

- ☒ disklərdən
 - ☐ rotordan
 - ☐ klavişdən
 - ☐ maqnitdən
 - ☐ ötürücüdən
-

Sual: Nəzarət-kassa aparatlarında hesablayıcı mexanizm nədən ibarətdir? (Çəki: 1)

- ☐ toplayıcı sayğaclarından
- ☒ toplayıcı, nəzarət, əməliyyat sayğaclarından
- ☐ əməliyyat sayğaclarından
- ☐ nəzarət sayğaclarından
- ☐ gizli sayğaclarından

Sual: Nəzarət-kassa aparatlarında çap çarxları neçə sektora ayrılmışdır? (Çəki: 1)

- ☒ 7
 - ☐ 2
 - ☐ 5
 - ☐ 3
 - ☐ 10
-

Sual: Sileks-7004 markalı maşın hansılara aiddir? (Çəki: 1)

- ☐ ticarət avtomatlarına
 - ☒ nəzarət-kassa aparatlarına
 - ☐ intiqala
 - ☐ indikatora
 - ☐ rotora
-

Sual: Satış göstəricisi nəzarət-kassa aparatlarında harada qeyd olunur? (Çəki: 1)

- ☒ fiksəl yaddaşa
 - ☐ çap blokuna
 - ☐ klaviatura blokuna
 - ☐ indikatora
 - ☐ prosessora
-

Sual: Fiksəl registr aşağıdakılardan hansılara aiddir? (Çəki: 1)

- ☒ nəzarət-kassa aparatlarına
 - ☐ ticarət avtomatları
 - ☐ dozalayıcı
 - ☐ soyuduculara
 - ☐ nəqliyyat vasitələrinə
-

Sual: Rekvizitlər nəyə aid edilir (Çəki: 1)

- ☐ tərəzilərə
 - ☒ nəzarət-kassa aparatlarına
 - ☐ ticarət avtomatlarına
 - ☐ soyuduculara
 - ☐ istilik avadanlıqlarına
-

BÖLMƏ: 09 03

Ad	09 03
----	-------

Suallardan	16
------------	----

Maksimal faiz	16
---------------	----

Sualları qarışdırmaq	
----------------------	--

Suallar təqdim etmək	1 %
----------------------	-----

Sual: Hansı qurğu kassir və alıcı üçün indiqator, kassa aparatından keçən cəm hesabı, bölmənin nömrəsi, alıcının verəcəyi hesab və qalığı göstərir? (Çəki: 1)

- ☐ çek çap edən qurğu
 - ☐ çıxış qurğusu
 - ☒ indiqator qurğusu
 - ☐ rejim qıfılı və açar
 - ☐ indiqator qurğusu
-

Sual: Hansı qurğu mədaxil və nəzarət üçün nəzərdə tutularaq əməliyyat hesablayıcılarının cəmindən ibarətdir? (Çəki: 1)

- ☐ çek çap edən qurğu
 - ☐ çıxış qurğusu
 - ☐ operativ-yaddaş qurğusu
 - ☒ operativ yaddaş
 - ☐ indiqator qurğusu
-

Sual: Hansı qurğu kassa maşınlarında nəzarət işini yerinə yetirir? (Çəki: 1)

- ☐ çek çap edən qurğu
 - ☐ çıxış qurğusu
 - ☐ operativ-yaddaş qurğusu
 - ☐ rejim qıfılı və açar
 - ☒ kontrol hesablayıcı
-

Sual: Mağazalarda istifadə edilən hansı kassa aparatlarında operativ miqdar qeydiyyatlı kompüter yoxdur? (Çəki: 1)

- ☒ avtonom NKM
 - ☐ passiv sistemli
 - ☐ aktiv sistemli
 - ☐ indiqatorlar NKM
 - ☐ rəqəmli NMK
-

Sual: Lent olmadıqda və ya zədələnmədə hansı qurğu maşının blokirovka mexanizmini icra edir? (Çəki: 1)

- ☐ daxiletmə qurğusu
 - ☒ blokirovka mexanizm
 - ☐ indikasiya nöqtəsi
 - ☐ operativ yaddaş
 - ☐ nəzarət hesablayıcı
-

Sual: Bütün maşının və ya onun ayrı-ayrı hissələrinin qapanmasını hansı qurğu təmin edir? (Çəki: 1)

- ☐ daxiletmə qurğusu
- ☐ blokirovka mexanizm

- ☒ qapayıcı mexanizm
 - ☐ operativ yaddaş
 - ☐ nəzarət hesablayıcı
-

Sual: Hansı qurğunun köməyi ilə maşın müəyyən rejimdə işə salınır və cəmlənmiş hesablar köçürülür və söndürülür? (Çəki: 1)

- ☐ daxiletmə qurğusu
 - ☐ blokirovka mexanizm
 - ☐ indikasiya nöqtəsi
 - ☒ qapayıcı qurğu
 - ☐ nəzarət hesablayıcı
-

Sual: Nəyin hesabına avtonom NKM-da funksional imkanların genişləndirilməsi əldə edilir? (Çəki: 1)

- ☐ daxiletmə qurğusu
 - ☐ blokirovka mexanizm
 - ☐ indikasiya nöqtəsi
 - ☐ operativ yaddaş
 - ☒ giriş-çıxış qurğusunun əlavə edilməsi
-

Sual: Hansı qurğu qıfıl və açarlar toplusundan ibarətdir? (Çəki: 1)

- ☐ daxiletmə qurğusu
 - ☐ blokirovka mexanizm
 - ☒ qapayıcı qurğu
 - ☐ operativ yaddaş
 - ☐ nəzarət hesablayıcı
-

Sual: Nəzarət-kassa maşınlarının hansı hissəsi əl dəstəyinin işinə analogi olaraq işləyir? (Çəki: 1)

- ☐ elektrik ötürücü
 - ☐ əl dəstəyi
 - ☒ elektrik ötürücü
 - ☐ açıq dişli çarx
 - ☐ istiqamətləndirici mexanizm
-

Sual: Nəzarət-kassa maşınının hansı hissəsi çap edən təkər, çək nömrələri, datator, çap lenti üçün qurğu, kontrol lent üçün mexanizmdən ibarətdir? (Çəki: 1)

- ☒ çap
 - ☐ ötürücü
 - ☐ çap mexanizmi
 - ☐ qəbuledici
 - ☐ istiqamətləndirici
-

Sual: Nəzarət-kassa maşınlarının hansı hissəsi cəmləyici, nəzarətedici və əməliyyat hesablayıcılarından ibarətdir? (Çəki: 1)

- ☒ hesablayıcı mexanizm
 - ☐ ötürücü
 - ☐ indiqator
 - ☐ qəbuledici
 - ☐ istiqamətləndirici
-

Sual: Nəzarət-kassa maşınlarının hansı hissəsi çekdə cəmlərin qeydi, şifrə və çekin nömrəsi barədə məlumat almağa imkan verir? (Çəki: 1)

- ☐ çap
 - ☐ ötürücü
 - ☒ çap halqası
 - ☐ qəbuledici
 - ☐ istiqamətləndirici
-

Sual: Nəzarət-kassa maşınlarının hansı hissəsi maşın və onun ayrı-ayrı hissələrinin qapanmasını təmin edir? (Çəki: 1)

- ☐ çap
 - ☒ qıfıl və açarlar
 - ☐ indiqator
 - ☐ qəbuledici
 - ☐ istiqamətləndirici
-

Sual: E2C tipli nəzarət-kassa maşınları hansı məhsularlığa malikdir? (Çəki: 1)

- ☐ 5000 dövrə 1 növbədə
 - ☐ 6000 dövrə 1 növbədə
 - ☐ 7000 dövrə 1 növbədə
 - ☐ 8000 dövrə 1 növbədə
 - ☒ 9000 dövrə 1 növbədə
-

Sual: Nəzarət-kassa aparatlarının klaviaturası neçə klavişdən ibarətdir? (Çəki: 1)

- ☐ 2
 - ☐ 1
 - ☒ 6
 - ☐ 10
 - ☐ 8
-

BÖLMƏ: 10 01

Ad	10 01
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Ticarət avtomatının hansı hissində buraxılan maldan asılı olaraq lazımı temperatur, nəmlik və ya təzyiq yaradılır? (Çəki: 1)

- ☐ məhsulun hazırlıq qurğusu
 - ☒ temperatur rejimini tənzimləyən qurğu
 - ☐ dozalaşdırıcı qurğu
 - ☐ pul mexanizmi
 - ☐ köməkəddici avadanlıq
-

Sual: Təyinatından asılı olaraq ticarət avtomatları neçə qrupa bölünür ? (Çəki: 1)

- ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
 - ☐ 7
-

Sual: Hansı ticarət avadanlıqlarında seksiyanın dibi elektrik mühərriki ilə hərəkətə gələn sonsuz lentdən və onun üzərində yerləşən müxtəlif növlü mallardan ibarətdir? (Çəki: 1)

- ☐ nəqləddici
 - ☐ bunker
 - ☐ kasetli
 - ☒ gözcüklü
 - ☐ kasetli gözcüklü
-

Sual: Hansı ticarət avtomatları konfet, peçenye, dondurma, butulka və bankada olan içkilərin satılması üçün nəzərdə tutulub? (Çəki: 1)

- ☐ nəqləddici
 - ☒ bunker
 - ☐ kasetli
 - ☐ gözcüklü
 - ☐ kasetli gözcüklü
-

Sual: Hansı ticarət avtomatlarında mallar bunkerdə sərbəst formada yerləşən aradan verici mexanizmdə kütlə və ya ədədlə buraxılır? (Çəki: 1)

- ☐ nəqləddici
 - ☒ bunker
 - ☐ kasetli
 - ☐ gözcüklü
 - ☐ kasetli gözcüklü
-

Sual: Break Point 56" ticarət avtomatında hər tabaqda neçə mal yerləşdirmək olar (Çəki: 1)

- ☐ 114

- ☐ 124
- ☐ 136
- ☐ 144
- ☒ 152

Sual: Hansı ticarət avadanlıqlarının tətbiqi ilə ticarətin effektivliyi artır, dövrüdə ləngimələr azalır, texnoloji əməliyyatların mexanikləşmə və avtomatlaşma səviyyəsi qalxır ? (Çəki: 1)

- ☐ ölçü avadanlıqları
- ☐ ticarət avadanlıqları
- ☐ yükləyici-nəqləyici avadanlıqları
- ☐ nəzarət-kassa maşınları
- ☒ ticarət avtomatları

Sual: Qəhvəsatan ticarət avtomatlarını mütəxəssislərin fikrincə harada quraşdırmaq daha məqsədyönlüdür? (Çəki: 1)

- ☐ mağazada
- ☐ biznes mərkəzində
- ☒ təhsil müəssisələrində
- ☐ metroda
- ☐ əyləncə mərkəzlərində

Sual: Bahalı malsatan ticarət avtomatlarını mütəxəssislərin fikrincə harada quraşdırmaq daha məqsədyönlüdür? (Çəki: 1)

- ☐ mağazada
- ☒ biznes mərkəzində
- ☐ təhsil müəssisələrində
- ☐ metroda
- ☐ əyləncə mərkəzlərində

BÖLMƏ: 10 02

Ad	10 02
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Hansı ticarət avtomatlarda mallar ayrı-ayrı gözcüklərdə elektrik mühərriki ilə üfiqi istiqamətdə yeridəyisməklə yerləşdirilir? (Çəki: 1)

- ☐ nəqləyici
- ☐ bunker
- ☐ kasetli
- ☐ gözcüklü

☒ kasetli gözcüklü

Sual: Hansı ticarət avtomatları metalik, polimer və şüşə taralarda olan içkilərin saxlanması üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☒ nəqlədiçi
☐ bunker
☐ kasetli
☐ gözcüklü
☐ kasetli gözcüklü
-

Sual: Break Point 36" ticarət avtomatı məhsul və içkiləri hansı temperatura qədər soyudur (Çəki: 1)

- ☐ 3-10 dərəcə
☐ 4-12 dərəcə
☒ 6-15 dərəcə
☐ 10-18 dərəcə
☐ 11-19 dərəcə]
-

Sual: Səpilən malların, məsələn konfet, saqqız, tibb ləvazimatlarının satılması üçün hansı ticarət avtomatından istifadə olunur? (Çəki: 1)

- ☐ nəqlədiçi
☐ gözcük
☐ kasetli
☒ bunkerli
☐ kasetli gözcüklü
-

Sual: İlk dəfə ticarət avtomatları harada yaranıb? (Çəki: 1)

- ☐ ABŞ-da
☒ Yaponiyada
☐ Rusiyada
☐ Fransada
☐ İtaliyada
-

Sual: Siqaretsatan ticarət avtomatlarını mütəxəssislərin fikrincə harada quraşdırmaq daha məqsədyönlüdür? (Çəki: 1)

- ☒ vağzalda
☐ biznes mərkəzində
☐ təhsil müəssisələrində
☐ metroda
☐ əyləncə mərkəzlərində
-

BÖLMƏ: 10 03

Ad	10 03
Suallardan	5
Maksimal faiz	5



Sual: Hansı ticarət avtomatlarında mallar üfiqi və ya şaqüli istiqamətlərdə yan-yanə yaxud üst-üstə yığılır? (Çəki: 1)

- ☐ nəqlədicə
- ☐ bunker
- ☒ kasetli
- ☐ gözcüklü
- ☐ kasetli gözcüklü

Sual: Hansı ticarət avtomatlarında bir-birindən arakəsmələrlə ayrılmış kasetlərdən istifadə olunur? (Çəki: 1)

- ☐ nəqlədicə
- ☐ bunker
- ☒ kasetli
- ☐ gözcüklü
- ☐ kasetli gözcüklü

Sual: Hansı ticarət avtomatları buterburod ,pirojna ,çörək bulka məmulatlarının satılması üçün istifadə olunur? (Çəki: 1)

- ☐ nəqlədicə
- ☐ bunker
- ☐ kasetli
- ☒ gözcüklü
- ☐ kasetli gözcüklü

Sual: Break Point 36" ticarət avtomatında hər tabaqda neçə mal yerləşdirmək olar? (Çəki: 1)

- ☐ 76
- ☐ 85
- ☐ 105
- ☒ 114
- ☐ 128

Sual: İnkişaf etmiş ölkələrdə ticarət avtomatları ilə satılan mallar realizə olunan malların neçə faizini təşkil edir? (Çəki: 1)

- ☒ 10-12%
- ☐ 14-16%
- ☐ 15-18%
- ☐ 16-19%
- ☐ 18-20%

Ad	1101
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Ticarət işçilərinin əməyini nə yüngülləşdirir? (Çəki: 1)

- ☒ yaxşı təmin olunmuş zal
- ☐ xidmət forması
- ☐ iri ticarət şəbəkəsi
- ☐ ticarət müəssisəsində təhlükəsizlik
- ☐ regional bazarın öyrənilməsi

Sual: Ticarət müəssisələrindəki mebel hansı avadanlıqlara aiddir? (Çəki: 1)

- ☐ ölçücü avadanlıqlar
- ☒ qeyri-mexaniki ticarət-texnoloji avadanlıqlar
- ☐ nəzarət kassa avadanlıqları
- ☐ soyuducu avadanlıqlar
- ☐ qablaşdırıcı-bükücü avadanlıqlar

Sual: Verilmiş müəssisənin hansı avadanlıqları əsas görünüşü təmsil edir? (Çəki: 1)

- ☐ nəzarət kassa avadanlıqlar
- ☐ soyuducu avadanlıqlar
- ☐ qablaşdırıcı və bükücü avadanlıqlar
- ☒ mebel
- ☐ ölçücü avadanlıqla

Sual: Bir-birindən ayrılmayan hissələrlə birləşən mebel necə adlanır? (Çəki: 1)

- ☒ sökülməyən mebel
- ☐ yığılan və sökülüb-yığılan
- ☐ birləşən-sökülən
- ☐ universal-yığılan
- ☐ seksiyalı

Sual: Mebel bolt,vint,sancaq,cəftələrlə birləşibse,necə adlanır? (Çəki: 1)

- ☐ sökülməyən mebel
- ☐ yığılan və sökülüb-yığılan
- ☒ yığılıb-sökülən
- ☐ universal-yığılan
- ☐ seksiyalı

Sual: Əgər mebel elə hissələrdən təşkil olunubsa, onu funksional təyinatına və ölçülərinə görə yığmaq mümkündür, bu mebel necə adlanır? (Çəki: 1)

- ☐ sökülməyən mebel
- ☐ yığılan və sökülüb-yığılan
- ☐ birləşən-sökülən
- ☐ seksiyalı
- ☒ universal-yığılan

Sual: Dörd bir tərəfdən açıq olub özünəxidmət mağazalarında istifadə olunan açıq vitrinlər necə adlanır? (Çəki: 1)

- ☐ rəf
- ☐ piştaxta
- ☐ vitrin
- ☒ qondola
- ☐ tabaq

Sual: Çox baha olmayıb mağazaların tərtibatına çox istifadə olunan yaxşı keyfiyyətli mebel necə adlanır? (Çəki: 1)

- ☐ qondola
- ☒ piştaxtalar
- ☐ vitrin
- ☐ rəf
- ☐ tabaq

Sual: Alıcıların malları rahat əldə etməsi, mebellərin personal tərəfindən mallarla doldurulması və malaların rahat görünüşünü nə təmin edir? (Çəki: 1)

- ☐ istismar
- ☐ iqtisadi
- ☐ ergonomik
- ☐ estetik
- ☒ antropoloji göstəricilər

Sual: Mebelin forma hissələri və rəngi onun funksional təyinatı və ticarət zalının interefer görünüşünə uyğunluğu hansı tələblərə cavab verir? (Çəki: 1)

- ☒ estetik
- ☐ iqtisadi
- ☐ ergonomik
- ☐ istismar
- ☐ sanitariya-gigiyenik

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒

Sual: Mağaza və ticarət zallarında malların qəbulu, saxlanması, satışa hazırlanması və anbarlarda saxlanması üçün mebelin əlamətləri hansı xassəyə aiddir? (Çəki: 1)

- ☐ quraşdırılma üsulu
 - ☒ istifadə məkanı
 - ☐ əmtəə profili
 - ☐ komplektlik
 - ☐ funksional
-

Sual: Metallik, ağac, kombinəedilmiş, şüşə, plastmas və digər materiallardan hazırlanma mebellərin hansı əlamətlərinə aiddir? (Çəki: 1)

- ☐ quraşdırılma üsulu
 - ☐ istifadə məkanı
 - ☐ əmtəə görünüşü
 - ☒ hazırlanma materialı
 - ☐ funksional
-

Sual: Əgər mebel şarnillə birləşdirilirsə və bunların köməyi ilə ölçülərini dəyişmək olursa, o necə adlanır? (Çəki: 1)

- ☐ sökülməyən mebel
 - ☒ yığılan və sökülüb-yığılan
 - ☐ birləşən-sökülən
 - ☐ universal-yığılan
 - ☐ seksiyalı
-

Sual: Əgər mebel ayrı-ayrı hazır hissələrdən ibarətdir və rəflər, yeşiklər konşteynlə birləşdirilir və ya sərbəst qoyulursa, necə adlanır? (Çəki: 1)

- ☐ sökülməyən mebel
 - ☐ yığılan və sökülüb-yığılan
 - ☐ birləşən-sökülən
 - ☒ seksiyalı
 - ☐ universal-yığılan
-

Sual: Eksperinontal, səviyyəli və kütləvi əlamətləri hansı mebellərə aiddir? (Çəki: 1)

- ☐ quraşdırılma üsulu
 - ☒ istehsal xarakteri
 - ☐ komplektlik
 - ☐ istifadə məkanı
 - ☐ konstruksiya
-

Sual: Hansı mebel az miqdarda, üstünlüklərinin və çatışmayan cəhətlərinin aşkarlanması üçün istehsal edilir? (Çəki: 1)

- ☐ seriyalı

- ☐ açılıb-yığılan
 - ☒ eksperimental
 - ☐ kütləvi
 - ☐ sökülməyən
-

Sual: Hansı mebel çox miqdarda uzun müddət konstuksiyası dəyişilmədən istehsal edilir? (Çəki: 1)

- ☐ seriyalı
 - ☐ açılıb-yığılan
 - ☐ eksperimental
 - ☒ kütləvi
 - ☐ sökülməyən
-

Sual: Hansı tələblərə uyğun olaraq mebel elə materialdan hazırlanır ki,asan təmizlənsin? (Çəki: 1)

- ☐ istismar
 - ☐ iqtisadi
 - ☐ ergonomik
 - ☒ sanitari-gigiyenik
 - ☐ estetik
-

Sual: Tez quruyan məmulatların, məsələn,çörək və qənnadı məmulatlarının saxlanması üçün nəzərdə tutulan şüşə dolablar necə adlanır? (Çəki: 1)

- ☐ qondola
 - ☐ piştaxta
 - ☒ vitrin
 - ☐ rəf
 - ☐ tabaq
-

Sual: Hansı ticarət mebeli:şüşəli,qapalı,xarici və daxili olaraq növlərə ayrılır? (Çəki: 1)

- ☐ qondola
 - ☐ vitrin
 - ☒ piştaxta
 - ☐ rəf
 - ☐ tabaq
-

Sual: Hansı növ mebelidir ki,ondan bütün mağazalarda istifadə olunur? (Çəki: 1)

- ☐ qondola
 - ☐ piştaxta
 - ☐ vitrin
 - ☐ tabaq
 - ☒ rəflər
-

BÖLMƏ: 1103

Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Məhsulun göstərilməsi, maların düzülməsi və göstərilməsi, nəql edilməsi, müvəqqəti saxlanması, keyfiyyətinin yoxlanılması və satışa hazırlanması kimi əlamətlərin mebelin hansı xassəsinə aiddir? (Çəki: 1)

- ☐ quraşdırılma üsulu
- ☐ istifadə məkanı
- ☐ əmtəə profili
- ☐ komplektlik
- ☒ funksional

Sual: Divarboyu, asılmış və quraşdırılmış əlamətləri mebellərin hansı əlamətlərinə aiddir? (Çəki: 1)

- ☒ quraşdırılma üsulu
- ☐ istifadə məkanı
- ☐ əmtəə görünüşü
- ☐ komplektlik
- ☐ funksional

Sual: İxtisaslaşdırılmış və universal, xüsusi növ əmtəə üçün ixtisaslaşmış, müxtəlif qrup əmtəələr üçün ixtisaslaşmış mebellərin hansı əlamətlərinə aiddir? (Çəki: 1)

- ☐ quraşdırılma üsulu
- ☐ istifadə məkanı
- ☒ əmtəə görünüşü
- ☐ komplektlik
- ☐ funksional

Sual: Ticarət müəssisələrində istifadə olunan-quraşdırılmamış, sökülüb-yığılan, üst-üstə yığılan, seksiyalı, universal yığılmış mebellərin hansı əlamətinə aiddir? (Çəki: 1)

- ☐ quraşdırılma üsulu
- ☐ istifadə məkanı
- ☐ əmtəə görünüşü
- ☐ komplektlik
- ☒ konstruksiyasına görə

Sual: Ticarət şəbəkələrində tək-tək və ya dəst kimi istehsal olunan mebellər hansı əlamətə aiddir? (Çəki: 1)

- ☒ ticarət təşkilatlarının sifarişi ilə
- ☐ yığılan və sökülüb-yığılan
- ☐ birləşən-sökülən

- ☐ universal-yığılan
☐ seksiyalı
-

Sual: Hansı mebel az və ya çox partiyalarla eksperimental nümunələrin sınağı üçün hazırlanır? (Çəki: 1)

- ☒ seriyalı
☐ açılıb-yığılan
☐ eksperimental
☐ seriyalarla
☐ sökülməyən
-

Sual: Malların rahat düzülməsi, nümayişi və alıcılar tərəfindən rahat seçilməsi, münasib həcm, ticarət zalının optimal sahəsini zəbt etmək, standart ölçülər mebellərin hansı tələblərinə uyğundur? (Çəki: 1)

- ☒ istismar
☐ iqtisadi
☐ ergonomik
☐ estetik
☐ sanitariya-gigiyenik
-

Sual: Mebellərdə istehsalın müntəzəm texnologiyalarının ağırlığının tətbiqi hansı tələblərə aiddir? (Çəki: 1)

- ☐ istismar
☒ istehsalının qənaətcilliyi
☐ ergonomik
☐ estetik
☐ sanitariya-gigiyenik
-

Sual: Hansı mebel metal, ağac, şüşə, kombinə edilmiş materiallar, kartondan hazırlana bilər? (Çəki: 1)

- ☐ qondola
☐ piştaxta
☐ vitrin
☐ tabaq
☒ rəflər
-

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Liftin şaxtasının yuxarı tərəfində nə yerləşir? (Çəki: 1)

- ☒ maşın şöbəsi
 - ☐ sirkən
 - ☐ paylayıcı şəbəkə
 - ☐ idarəetmənin maqnit stansiyası
 - ☐ sürət tənzimləyicisi
-

Sual: Konveyerin hansı hissəsi oxun meyl bucağını dəyişir və hərəkətsiz seksiyanı əsas seksiya istiqamətində yönəldir? (Çəki: 1)

- ☐ əsas seksiya
 - ☐ hərəkətli seksiya
 - ☐ araba
 - ☐ elektrik ötürücüsü
 - ☒ elektrohidroötürücü
-

Sual: Konveyerin hansı hissəsi motor-barabandır və konveyer lentinin hərəkətinin tarazlığını təmin edir? (Çəki: 1)

- ☐ əsas seksiya
 - ☐ hərəkətli seksiya
 - ☐ araba
 - ☒ elektrik ötürücüsü
 - ☐ elektrohidroötürücü
-

Sual: Vintli konyerlər üçün nə nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☐ tək-tək və tarada olan malların nəqli üçün
 - ☒ tozlu, yanan və buxarlanan malların nəqli üçün
 - ☐ narındənəvər və lifli malların nəqli üçün
 - ☐ xırda detalların nəqli üçün
 - ☐ torpaq və qumun nəqli üçün
-

Sual: Yırğalanan konveyerlər nə üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☐ tək-tək və tarada olan malların nəqli üçün
 - ☐ tozlu, yanan və buxarlanan malların nəqli üçün
 - ☐ narındənəvər və lifli malların nəqli üçün
 - ☐ xırda detalların nəqli üçün
 - ☒ torpaq və qumun nəqli üçün
-

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒

Sual: Ticarət avtomatlarının təsnifatında dolab tipli, panel tipli avtomatlar kimi əlamətlər hansı qrupun tələbinə uyğundur? (Çəki: 1)

- ☐ yerləşdirilmə məkanına görə
- ☒ konstruktiv hazırlanmasına görə
- ☐ məhsulun vəziyyətinə görə
- ☐ əmtəə qruplarına görə
- ☐ əmtəə görünüşünə görə

Sual: Ticarət avtomatının hansı hissəsi pulların qəbulu, onların yoxlanılması, siqnala əsasən məhsulun satışını təmin edir? (Çəki: 1)

- ☐ avtomatın gövdəsi
- ☐ ötürücü boru
- ☐ avtomatika qurğuları
- ☒ pul mexanizmi
- ☐ malı saxlamaq üçün tutum

Sual: Liftin maşın şöbəsində nə quraşdırılmışdır? (Çəki: 1)

- ☐ maşın şöbəsi
- ☒ sirkən
- ☐ paylayıcı şəbəkə
- ☐ idarəetmənin maqnit stansiyası
- ☐ sürət tənzimləyicisi

Sual: Konveyerin hansı hissəsi nəqliətinin oxunun uzunluğunu 2,5m-ə qədər böyüdə bilər? (Çəki: 1)

- ☐ əsas seksiya
- ☒ hərəkətli seksiya
- ☐ araba
- ☐ elektrik ötürücüsü
- ☐ elektrohidroötürücü

Sual: Konveyerin hansı hissəsi elektrik mühərriki, silindr, hidropaylayıcı, yağ çəni və əks klapanlardan ibarətdir? (Çəki: 1)

- ☐ əsas seksiya
- ☐ hərəkətli seksiya
- ☐ araba
- ☐ elektrik ötürücüsü
- ☒ elektrohidroötürücü

BÖLMƏ: 1203

Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Liftin şaxtasının aşağısında nə quraşdırılmışdır? (Çəki: 1)

- ☐ maşın şöbəsi
- ☐ sirkən
- ☒ amortizator
- ☐ idarəetmənin maqnit stansiyası
- ☐ sürət tənzimləyicisi

Sual: Keçid zamanı kabinəyə dəyən zərbənin yumşaldılması üçün hansı qurğu nəzərdə tutulmuşdur ? (Çəki: 1)

- ☐ maşın şöbəsi
- ☒ amortizator
- ☐ sirkən
- ☐ paylayıcı şəbəkə
- ☐ idarəetmənin maqnitstansiyası
- ☐ sürət tənzimləyicisi

Sual: КП-55 plastinkalı konveyer nə üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☒ tək-tək və tarada olan malların nəqli üçün
- ☐ tozlu, yanan və buxarlanan malların nəqli üçün
- ☐ narındənəvər və lifli malların nəqli üçün
- ☐ xırda detalların nəqli üçün
- ☐ torpaq və qumun nəqli üçün

Sual: Arabalı konveyerlər nə üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☒ tək-tək və tarada olan malların nəqli üçün
- ☐ tozlu, yanan və buxarlanan malların nəqli üçün
- ☐ narındənəvər və lifli malların nəqli üçün
- ☐ xırda detalların nəqli üçün
- ☐ torpaq və qumun nəqli üçün

Sual: ЭПН-1 meylli rəfli yüklərin hansı yüksəkliyə yerdəyişməsi üçün nəzərdə tutulub? (Çəki: 1)

- ☐ 2600mm
- ☐ 3000mm
- ☒ 3600mm
- ☐ 4000mm
- ☐ 4600mm

BÖLMƏ: 1301

Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Nə zaman mexanikləşmə bu mərhələlərə bölünür: hissə-hissə mexanikləşmə, mexanikləşmə, kompleks mexanikləşmə və avtomatlaşma? (Çəki: 1)

- ☒ əl əməyinin maşın və aparatlarla əvəz olunması
- ☐ pərakəndə ticarətin inkişafı
- ☐ mütərəqqi əmtəə texnologiyası
- ☐ mexanikləşməyə sərmayə qoyuluşunun
- ☐ əmək ehtiyatlarının qənaəti şəraitində

Sual: Hansı prinsipə görə avadanlıqlar qabarit ölçülər, kütlə, ötürücünün gücü və yükləyiciliyinə görə bölünür? (Çəki: 1)

- ☐ funksional təyinatına
- ☐ təsir prinsipinə
- ☐ ötürücünün növünə
- ☐ konstruktiv əlamətlərinə
- ☒ texniki parametrlərinə

Sual: Qaldırıcı-nəqləyici avadanlıqlarda hərflər nəyi göstərir? (Çəki: 1)

- ☒ avadanlığın adı və konstruksiya xüsusiyyətləri
- ☐ nominal yük götürülmü
- ☐ modelin nömrəsi
- ☐ məhsuldarlıq
- ☐ ötürücünün gücü

Sual: Yüklərin qaldırılması üçün hansı kanatlardan istifadə olunur? (Çəki: 1)

- ☒ yükqaldırıcı
- ☐ dartıcı
- ☐ dənizçi
- ☐ kəndirli
- ☐ kapron

Sual: Hal-hazırda yükləmə işlərində hansı kanatdan daha çox istifadə olunur? (Çəki: 1)

- ☐ yükqaldırıcı
- ☐ dartıcı
- ☐ dənizçi
- ☐ kəndirli
- ☒ kapron

Sual: Tros hazırlanan polad və sink məfillər dartılma zamanı hansı möhkəmliyə malikdir? (Çəki: 1)

- ☐ 1300-1600MPa
 - ☐ 1500-1800MPa
 - ☒ 1600-2000MPa
 - ☐ 1800-2200MPa
 - ☐ 1900-2400MPa
-

Sual: Yüklərin bərkidilməsi və yerləşdirilməsində nədən istifadə olunur? (Çəki: 1)

- ☐ tərpənməz blok
 - ☐ hərəkətli blok
 - ☐ polispast
 - ☒ yükütücü qurğu
 - ☐ baraban
-

Sual: Əl ilə işləyən mexanizmlərdə hansı yükütücü qurğulardan istifadə olunur? (Çəki: 1)

- ☐ elektron maqnit qarmağı
 - ☒ birbuynuzlu yük
 - ☐ qreyfer
 - ☐ qısqacılı tutucu
 - ☐ yük ilgəyi
-

Sual: Hansı yükütücü qurğu daha etibarlı və bütövdür? (Çəki: 1)

- ☐ elektron maqnit qarmağı
 - ☐ birbuynuzlu yük
 - ☐ qreyfer
 - ☐ qısqacılı tutucu
 - ☒ yük ilgəyi
-

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bu işlərin mexanikləşməsinə qoyulan sərmayə neçə vaxta özünü doğruldur? (Çəki: 1)

- ☐ 0,5-1 ilə
- ☐ 1-2 ilə
- ☒ 1,5-3 ilə
- ☐ 2,5-3,5 ilə

☐ 3,5-5 ilə

Sual: Əməyin mexanikləşdirilməsində və istismar zamanı işdə etibarlılıq və təhlükəsizlik, yüksək məhsuldarlıq hansı avadanlıqlar üçün xarakterikdir? (Çəki: 1)

- ☐ qeyri-mexaniki ticarət avadanlığı
 - ☒ qaldırıcı-nəqliyici avadanlıqlar
 - ☐ soyuducu avadanlıqlar
 - ☐ çəki-ölçü avadanlıqları
 - ☐ nəzarət kassa avadanlıqları
-

Sual: Hansı prinsipə görə avadanlıqlar yükqaldıran maşınlar və mexanizmlər, nəqliyici maşınlar, yükləyici-boşaldıcı maşınlar, xüsusi maşınlara bölünür? (Çəki: 1)

- ☒ funksional təyinatına
 - ☐ təsir prinsipinə
 - ☐ ötürücünün növünə
 - ☐ konstruktiv əlamətlərinə
 - ☐ texniki parametrlərinə
-

Sual: Dartılma işlərində hansı kanatlardan istifadə olunur? (Çəki: 1)

- ☐ yükqaldırıcı
 - ☒ dartıcı
 - ☐ dənizçi
 - ☐ kəndirli
 - ☐ kapron
-

Sual: Hansı kanatlar zəif mexaniki xassələrə malikdir? (Çəki: 1)

- ☐ yükqaldırıcı
 - ☐ dartıcı
 - ☐ dənizçi
 - ☒ kəndirli
 - ☐ kapron
-

Sual: Kanatın hazırlanması üçün işlədilən sink və polad məftillərin diametri hansı ölçüdə olur? (Çəki: 1)

- ☐ 0,1-0,2mm
 - ☒ 0,2-0,3mm
 - ☐ 0,3-0,4mm
 - ☐ 0,4-0,5mm
 - ☐ 0,5-0,6mm
-

Sual: Hansı kanatlar kəndir özəyin hopdurulması üçün bir neçə saat yağda saxlanmalıdır? (Çəki: 1)

- ☐ laylı zəncirlər
- ☐ zink kanatlar
- ☐ qaynaqlı zəncirlər

- ☒ polad kanatlar
 - ☐ kapron kanatlar
-

Sual: Aşağıdakılardan hansı böyük kütləyə malikdir və yüksək sürətlərdə ondan istifadə əlverişli deyil? (Çəki: 1)

- ☐ laylı zəncirlər
 - ☐ sink kanatlar
 - ☒ qaynaqlı zəncirlər
 - ☐ polad kanatlar
 - ☐ kapron kanatlar
-

Sual: Aşağıdakılardan hansı işdə etibarlıdır və çox elastikdir? (Çəki: 1)

- ☒ laylı zəncirlər
 - ☐ sink kanatlar
 - ☐ qaynaqlı zəncirlər
 - ☐ polad kanatlar
 - ☐ kapron kanatlar
-

Sual: Güc və sürət itkisinin qarşısının alınmasında işlədilən və bloka birləşmiş iki kəmərdən ibarət mexanizm necə adlanır? (Çəki: 1)

- ☐ tərpənməz blok
 - ☐ hərəkətli blok
 - ☒ polispast
 - ☐ yüktutucu qurğu
 - ☐ baraban
-

Sual: Aşağıdakılardan hansının hər iki ucu eyni zamanda barabana bərabər dolanır? (Çəki: 1)

- ☐ tərpənməz blok
 - ☐ hərəkətli blok
 - ☒ polispast
 - ☐ yüktutucu qurğu
 - ☐ baraban
-

Sual: Yüqəldirən maşınların hansı hissəsi fırlanma hərəkətinin irəliləmə hərəkətinə keçirilməsi üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☒ baraban
 - ☐ birbuynuzlu yük ilgəyi
 - ☐ qreyfer
 - ☐ qısqaclı tutucu
 - ☐ yük ilgəyi
-

BÖLMƏ: 1303

Ad

1303

Suallardan

9

Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hansı avadanlıqların təsnifatı funksional təyinatına ,təsir prinsipinə ,ötürücünün növünə,konstruktiv əlamətləri və texniki parametrlərə görə aparılır? (Çəki: 1)

- ☐ qeyri-mexaniki ticarət avadanlığı
- ☐ çəki-ölçü avadanlıqları
- ☐ soyuducu avadanlıqlar
- ☒ qaldırıcı-nəqlədiici avadanlıqlar
- ☐ nəzarət kassa avadanlıqları

Sual: Hansı prinsipə görə qaldırıcı-nəqlədiici avadanlıqlar dövrü və fasiləli təsirə malik olurlar? (Çəki: 1)

- ☐ funksional təyinatına
- ☒ təsir prinsipinə
- ☐ ötürücünün növünə
- ☐ konstruktiv əlamətlərinə
- ☐ texniki parametrlərinə

Sual: Hansı prinsipə görə qaldırıcı-nəqlədiici avadanlıqlar mexaniki ötürücülü,əl ilə idarə olunan,qravitasiya qurğusu ilə idarə olunan olur? (Çəki: 1)

- ☐ funksional təyinatına
- ☐ təsir prinsipinə
- ☒ ötürücünün növünə
- ☐ konstruktiv əlamətlərinə
- ☐ texniki parametrlərinə

Sual: Hansı prinsipə görə avadanlıqlar stasionar və hərəkətdənlərə bölünür? (Çəki: 1)

- ☐ funksional təyinatına
- ☐ təsir prinsipinə
- ☐ ötürücünün növünə
- ☒ konstruktiv əlamətlərinə
- ☐ texniki parametrlərinə

Sual: Yükləyicinin qarmağa bağlanması zamanı hansı kanatdan istifadə olunur? (Çəki: 1)

- ☐ yükqaldırıcı
- ☐ dartıcı
- ☒ dənizçi
- ☐ kəndirli
- ☐ kapron

Sual: Hansı kanatlar daha çox yayılıb? (Çəki: 1)

- ☒ polad
- ☐ dartıcı
- ☐ dənizçi
- ☐ kəndirli
- ☐ kapron

Sual: Aşağıdakılardan hansı bu çatışmazlıqlara malikdir: çox ağırdır, baha başa gəlir, əyilmir, əsaslı yüklərə davam gətirmir? (Çəki: 1)

- ☒ laylı zəncirlər
- ☐ sink kanatlar
- ☐ qaynaqlı zəncirlər
- ☐ polad kanatlar
- ☐ kapron kanatlar

Sual: Kanatın hərəkət istiqamətinin dəyişdirilməsində hansı mexanizmdən istifadə olunur? (Çəki: 1)

- ☐ tərənmez blok
- ☒ hərəkətli blok
- ☐ polispast
- ☐ yüktutucu qurğu
- ☐ baraban

Sual: Maşınla yükdaşımada hansı yüktutuculardan istifadə olunur? (Çəki: 1)

- ☐ elektron maqnit
- ☒ birbuynuzlu yük qarmağı
- ☐ qreyfer
- ☐ qısqacılı tutucu
- ☐ yük ilgəyi

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Qaldırıcı nəqli edici avadanlıqlarda rəqəmlə nə ifadə olunur? (Çəki: 1)

- ☐ avadanlığın adı və konstruksiya xüsusiyyətləri
- ☒ nominal yük götürümü, modelin nömrəsi, məhsuldarlıq
- ☐ yük götürümü
- ☐ kütlə

☐ ötürücünün gücü

Sual: Əsas funksional təyinatına görə qaldırıcı-nəqlədici avadanlıqlar neçə sinfə bölünür? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Hansı maşınların xarakteristikası yükün növü və tətbiqi şərtlərinə görə müxtəlifdir? (Çəki: 1)

- ☒ qalaqlayıcı maşınlar
 - ☐ yük qaldırıcı maşınlar
 - ☐ nəqlədici maşınlar
 - ☐ yükləyici-boşaldıcı
 - ☐ boşaldıcı arabalar
-

Sual: Yükgötürücülük, sürətli qalxma və hərəkət, qaldırılmanın yüksəkliyi, maşının həndəsi ölçüləri, ötürücünün növü və kütləsi hansı maşınların əsas parametrləridir? (Çəki: 1)

- ☐ qalaqlayıcı maşınlar
 - ☒ yük qaldırıcı maşınlar
 - ☐ nəqlədici maşınlar
 - ☐ yükləyici-boşaldıcı
 - ☐ boşaldıcı arabalar
-

Sual: Hansı maşınlar yüklərin qaldırılması və endirilməsi əməliyyatlarının mexanikləşməsi üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☐ qalaqlayıcı maşınlar
 - ☐ nəqlədici maşınlar
 - ☒ yük qaldırıcı maşınlar
 - ☐ yükləyici-boşaldıcı
 - ☐ boşaldıcı arabalar
-

Sual: Nəqlədici maşınlar və qurğular neçə qrupa bölünür: (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Ötürücünün növündən asılı olaraq yükləyici-boşaldıcı və qalaqlayıcı maşınlar neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2

- ☒ 3
☐ 4
☐ 5
☐ 6
-

Sual: Yüklər neçə kateqoriyaya bölünür? (Çəki: 1)

- ☐ 2
☐ 3
☐ 4
☒ 5
☐ 6
-

Sual: Yük qaldıran maşınlar neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
☐ 3
☒ 4
☐ 5
☐ 6
-

Sual: Yük qaldıran kranlar neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
☐ 3
☐ 4
☒ 5
☐ 6
-

Sual: Yük saxlayan qurğular neçə növə bölünür? (Çəki: 1)

- ☐ 3
☐ 4
☐ 5
☐ 6
☒ 7
-

Sual: Qaldırıcı-nəqlədici avadanlıqlarda lövhəli konveyerlər hansılara aiddir? (Çəki: 1)

- ☐ lentli konveyerə
☐ diyircəkli konveyerə
☒ zəncili konveyerə
☐ sadə konveyerə
-

BÖLMƏ: 1402

Ad 1402

Suallardan 15

Maksimal faiz 15

Sualları qarışdırmaq



Sual: Aşağıdakılar hansı tələbata cavab verir: xarici yükün təsirindən işçi orqanlar və maşının hissələri dağılmamalı və qalıq deformasiyaya uğramamalıdır? (Çəki: 1)

- ☐ dağılmaya davamlılıq
 - ☐ uzun ömürlülük
 - ☒ davamlılıq
 - ☐ itkinin olmaması
 - ☐ texnoloji olması
-

Sual: Aşağıdakılar hansı tələbata cavab verir: davamlılıq, sərtlik, işçi orqanların dağılmaya davamlılığı yüksək istismar etibarlılığını və avadanlığın uzunömürlülüynü təmin etməlidir? (Çəki: 1)

- ☐ dağılmaya davamlılıq
 - ☒ uzun ömürlülük
 - ☐ itkinin olmaması
 - ☐ dağılmaya davamlılıq
 - ☐ texnoloji olması
-

Sual: Aşağıdakılar hansı tələbata cavab verir: maşın və onların hissələri elə sadə olmalıdır ki, yığılma və istismarda minimum əmək məsrəfi və aşağı mayadəyərinin olması? (Çəki: 1)

- ☐ dağılmaya davamlılıq
 - ☐ uzun ömürlülük
 - ☐ dağılmaya davamlılıq
 - ☐ itkinin olmaması
 - ☒ texnoloji olması
-

Sual: Hansı maşınlar yüklərin yığılması və boşaldılmasında fasiləli təsirə malikdirlər? (Çəki: 1)

- ☐ qalaqlayıcı maşınlar
 - ☐ nəqlədiç maşınlar
 - ☐ yükləyici-boşaldıcı
 - ☒ yük qaldırıcı maşınlar
 - ☐ boşaldıcı arabalar
-

Sual: Domkrat, tali, relfer, müxtəlif kranlar, yükləyici liftlər, qaldırıcılar hansı maşınlara aiddir? (Çəki: 1)

- ☐ qalaqlayıcı maşınlar
 - ☐ nəqlədiç maşınlar
 - ☐ yükləyici-boşaldıcı
 - ☐ boşaldıcı arabalar
 - ☒ yük qaldırıcı maşınlar
-

Sual: Hansı maşınlar üfqı və maili istiqamətdə səpilən, plastik və dənəli yüklər üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☐ qalaqlayıcı maşınlar
 - ☒ nəqlədiçi maşınlar
 - ☐ yükləyici-boşaldıcı
 - ☐ boşaldıcı arabalar
 - ☐ yük qaldırıcı maşınlar
-

Sual: Hansı maşınlar iri kütləli yüklərin bir istiqamətdə hərəkət etdirilməsi üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☐ fasiləsiz işləyən nəqlədiçi maşınlar
 - ☐ yükləyici-boşaldıcı maşınlar
 - ☐ yük qaldıran maşınlar
 - ☐ dövrü işləyən yükqaldırıcı maşınlar
 - ☒ fasiləli işləyən nəqlədiçi maşınlar
-

Sual: Qalaqlayıcı kranlar, döşəmə qalaqlayıcıları hansı qrup maşınlara aiddir? (Çəki: 1)

- ☐ fasiləsiz işləyən nəqlədiçi maşınlar
 - ☒ yükləyici-boşaldıcı və qalaqlayıcı maşınlar
 - ☐ fasiləli işləyən nəqlədiçi maşınlar
 - ☐ dövrü işləyən yükqaldırıcı maşınlar
 - ☐ yük qaldıran maşınlar
-

Sual: Konstruksiyasına görə reykalı, vintli, hidravlik olub əsasən təmir və montaj işlərində işlədilən sadə yükqaldıran mexanizmlər necə adlanır? (Çəki: 1)

- ☒ domkrat
 - ☐ bucurqad
 - ☐ qalaqlayıcı kran
 - ☐ yük qaldıran mexanizm
 - ☐ yük qaldıran kran
-

Sual: Yükləri barabana dolanmış kanat vasitəsilə qaldıran və ya yerini dəyişən mexanizm necə adlanır? (Çəki: 1)

- ☐ domkrat
 - ☒ bucurqad
 - ☐ qalaqlayıcı kran
 - ☐ yük qaldıran mexanizm
 - ☐ yük qaldıran kran
-

Sual: Əl və ya elektrik ötürücü ilə işləyib xüsusi arabalara bağlanaraq asılqan yolla yükqaldıran mexanizm necə adlanır? (Çəki: 1)

- ☐ domkrat
- ☐ bucurqad
- ☐ qalaqlayıcı kran
- ☒ yük qaldıran tali
- ☐ yük qaldıran kran

Sual: Hansı yük saxlayan qurğular universal adlanır? (Çəki: 1)

- ☒ cəftə,qarmaq
 - ☐ eksentrik,qısqac
 - ☐ qreyfer
 - ☐ elektromaqnit
 - ☐ vakuumlu tutacaq
-

Sual: Hansı yük saxlayan qurğular tək-tək yüklər üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☐ cəftə,qarmaq
 - ☒ eksentrik,qısqac
 - ☐ qreyfer
 - ☐ elektromaqnit
 - ☐ vakuumlu tutacaq
-

Sual: Hansı yük saxlayan qurğular səpilən yüklər üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☐ cəftə,qarmaq
 - ☐ eksentrik,qısqac
 - ☒ qreyfer
 - ☐ elektromaqnit
 - ☐ vakuumlu tutacaq
-

Sual: Qaldırıcı-nəqlədici avadanlıqlarda rolqanlar hansılara aiddir? (Çəki: 1)

- ☐ zəncirli konveyerə
 - ☒ diyircəkli konveyerə
 - ☐ lentli konveyerə
 - ☐ mexaniki konveyerə
 - ☐ mürəkkəb konveyerə
-

BÖLMƏ: 1403

Ad	1403
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Hansı yüksaxlayan qurğular təbəqəli mallar,yeşik, qutu kimi yüklər üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☐ cəftə,qarmaq
- ☐ eksentrik,qısqac
- ☐ qreyfer
- ☐ elektromaqnit
- ☒ vakuumlu tutacaq

Sual: Hansı yüksaxlayan qurğular polad və çuğundan olan yüklər üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☐ cəftə,qarmaq
 - ☐ eksentrik,qısqac
 - ☐ qreyfer
 - ☒ elektromaqnit
 - ☐ vakuumlu tutacaq
-

Sual: Yüklə saxlayan qurğu vasitəsilə anbarlarda az yer zəbt elədiyi üçün əlverişli olan və yüklərin qaldırılması,yerdəyişməsi və daşınması üçün işlədilən mexanizmlər necə adlanır? (Çəki: 1)

- ☐ domkrat
 - ☐ bucurqad
 - ☐ qalaqlayıcı kran
 - ☒ yüklə qaldıran tali
 - ☐ yüklə qaldıran kran
-

Sual: Hansı kranlar çoxyaruslu stellajları olan anbarlarda iri yüklərin daşınması üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☐ körpülü relsli kranlar
 - ☐ döngəli oxlu kranlar
 - ☒ döşəməli qalaqlayıcı kranlar
 - ☐ asılqanlı qalaqlayıcı kranlar
 - ☐ oxlu-möhkəm dayaqly kranlar
-

Sual: Hansı kranlarda yüklə oxun axırında tirə bağlanaraq kranın istinad nöqtəsindən kənarda yerləşir? (Çəki: 1)

- ☐ körpülü relsli kranlar
 - ☐ döngəli oxlu kranlar
 - ☐ döşəməli qalaqlayıcı kranlar
 - ☐ asılqanlı qalaqlayıcı kranlar
 - ☒ oxlu-möhkəm dayaqly kranlar
-

Sual: Hansı kranlar sexdaxili və anbardaxili yükdaşımaları üçün nəzərdə tutulur? (Çəki: 1)

- ☒ körpülü relsli kranlar
 - ☐ döngəli oxlu kranlar
 - ☐ döşəməli qalaqlayıcı kranlar
 - ☐ asılqanlı qalaqlayıcı kranlar
 - ☐ stasionar kranlar
-

Sual: Hansı maşınların böyük konstruktiv müxtəlifliyi onların funksional təyinatı,fiziki xassələri,məhsulun həndəsi ölçüləri və yükün qablaşdırılması ilə izah edilir? (Çəki: 1)

- ☒ yükləyici-boşaldıcı və qalaqlayıcı maşınlar
- ☐ fasiləsiz işləyən nəqlədici maşınlar

- ☐ fasiləli işləyən nəqliyyatçı maşınlar
 - ☐ dövrü işləyən yükləyici maşınlar
 - ☐ yük qaldıran maşınlar
-

Sual: Hansı maşınlar üfqi və zəifkanallı yüklərin hərəkət etdirilməsi üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☐ fasiləsiz işləyən nəqliyyatçı maşınlar
 - ☐ yükləyici-boşaldıcı maşınlar
 - ☒ fasiləli işləyən nəqliyyatçı maşınlar
 - ☐ dövrü işləyən yükləyici maşınlar
 - ☐ yük qaldıran maşınlar
-

Sual: Əl ,akkumulyatorlu ,kabelli,daxiliyanma mühərriki ilə işləyən arabalar, hava yastıqları üstündəki dibliklər hansı qrup maşınlara aiddir? (Çəki: 1)

- ☐ fasiləsiz işləyən nəqliyyatçı maşınlar
 - ☐ yükləyici-boşaldıcı maşınlar
 - ☐ yük qaldıran maşınlar
 - ☒ fasiləli işləyən nəqliyyatçı maşınlar
 - ☐ dövrü işləyən yükləyici maşınlar
-

Sual: Konveyerlər,elevatorlar,şneklər hansı qrupa aiddir? (Çəki: 1)

- ☒ fasiləsiz işləyən nəqliyyatçı maşınlar
 - ☐ yükləyici-boşaldıcı maşınlar
 - ☐ yük qaldıran maşınlar
 - ☐ fasiləli işləyən nəqliyyatçı maşınlar
 - ☐ dövrü işləyən yükləyici maşınlar
-

Sual: Aşağıdakılar hansı tələbata cavab verir: maşının işi insanların sağlamlığına zərər yetirməməlidir? (Çəki: 1)

- ☐ dağılmaya davamlılıq
 - ☐ uzunömürlülük
 - ☐ dağılmaya davamlılıq
 - ☐ itkinin olmaması
 - ☒ sənaye sanitariyasının tələblərinə riayət olunması
-

Sual: Aşağıdakılar hansı tələbata cavab verir: maşında məhsulun itkisinə yol verilməməlidir,məhsul zədələnməməlidir,məhsulun texnoloji keyfiyyətləri və emal məhsullarının keyfiyyəti pisləşməməlidir? (Çəki: 1)

- ☐ dağılmaya davamlılıq
 - ☐ uzunömürlülük
 - ☐ dağılmaya davamlılıq
 - ☒ itkinin olmaması
 - ☐ texnoloji olması
-

Sual: Aşağıdakılar hansı tələbata cavab verir: işçi orqanların sürtülməsi onların müqavimət xarakterini dağıtmamalı və davamlılığını azaltmamalıdır? (Çəki: 1)

- ☐ dağılmaya davamlılıq
- ☐ uzunömürlülük
- ☐ itkinin olmaması
- ☒ dağılmaya davamlılıq
- ☐ texnoloji olması

Sual: Qaldırıcı-nəqlədici avadanlıqlar iş prinsipinə görə hansılardan ibarətdir? (Çəki: 1)

- ☒ dövrü və fasiləsiz
- ☐ dövrü
- ☐ fasiləsiz
- ☐ fasiləli
- ☐ mexaniki

BÖLMƏ: 1501

Ad	1501
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sexlərarası və sexdaxili yüklərin qalaqlanması ,yerdəyişməsi və daşınması üçün işlədilən mexanizmlər necə adlanır? (Çəki: 1)

- ☐ yükləyici
- ☐ bucurqad
- ☐ qalaqlayıcı kran
- ☒ yükqaldıran tali
- ☐ yükqaldıran kran

Sual: Liftlər neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6

Sual: Yük liftləri nə qədər yük qaldırmağa qadirdir? (Çəki: 1)

- ☐ 40-100kq
- ☐ 40-150kq
- ☐ 40-200kq
- ☒ 40-250kq
- ☐ 50-350kq

Sual: Səki liftləri nə qədər yük qaldırmağa qadirdir? (Çəki: 1)

- ☐ 400-530kq
 - ☒ 500-630kq
 - ☐ 500-700kq
 - ☐ 650-880kq
 - ☐ 600-900kq
-

Sual: Ağırliq qaldıran liftləri nə qədər yük qaldırmağa qadirdir? (Çəki: 1)

- ☐ 200-1300kq
 - ☐ 350-1400kq
 - ☐ 400-2000kq
 - ☐ 450-3000kq
 - ☒ 500-3200kq
-

Sual: Nəqliedici maşınlar neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Nəqliedici və dartıcı orqanı olan maşınlar neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

BÖLMƏ: 1502

Ad	1502
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Topdansatış ticarət müəssisələrində və çoxmərtəbəli anbarlarda mərtəbələr arasında yüklərin şaquli vəziyyətdə daşınması üçün işlədilən stasionar tipli mexanizmlər necə adlanır ? (Çəki: 1)

- ☐ ağırliqqaldıran liftlər
- ☐ səki liftləri
- ☒ yük liftləri
- ☐ sənişin liftləri

☐ mini liftlər

Sual: Nəqlədici və dartıcı orqanı olmayan maşınlar neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
☐ 3
☒ 4
☐ 5
☐ 6
-

Sual: Hansı konveyerlərdə rezin-kətan,rezin-tros,birli,təbəqəli bükülmüş,polad lentlər tətbiq olunur? (Çəki: 1)

- ☐ yelləncəkli konveyerlər
☒ lentli konveyerlər
☐ zəncirli konveyerlər
☐ asılqanlı konveyerlər
☐ arabalı konveyerlər
-

Sual: Hansı konveyerlər böyük olmayan məsafəyə səpilən yüklərin (torpaq.qum,xırda detallar) daşınması işlərində istifadə oluna bilər? (Çəki: 1)

- ☒ yelləncəkli konveyerlər
☐ lentli konveyerlər
☐ zəncirli konveyerlər
☐ asılqanlı konveyerlər
☐ arabalı konveyerlər
-

Sual: Hansı konveyerlərdə materialların nəqli borudan düzəldilmiş fırlanan vintə qaynaq olunmuş burğularla hayata keçirilir? (Çəki: 1)

- ☐ yelləncəkli konveyerlər
☒ şnek-vintli konveyerlər
☐ zəncirli konveyerlər
☐ asılqanlı konveyerlər
☐ arabalı konveyerlər
-

Sual: Hansı konveyerlər istənilən-tozlu,qaynar,kələ-kötür,lifli səthə malik yüklərin daşınması üçün əlverişlidir? (Çəki: 1)

- ☐ yelləncəkli konveyerlər
☐ zəncirli konveyerlər
☒ şnek-vintli konveyerlər
☐ asılqanlı konveyerlər
☐ arabalı konveyerlər
-

BÖLMƏ: 1503

Ad	1503
Suallardan	5
Maksimal faiz	5



Sual: Ötürücü qurğusu aşağıda yerləşib və kabinəsi aşağıdan yuxarıya təsir edən qüvvənin təsiri ilə işləyən yükqaldırıcı necə adlanır? (Çəki: 1)

- ☒ ağırlıqqaldıran liftlər
- ☐ səki liftləri
- ☐ yük liftləri
- ☐ sərnəşin liftləri
- ☐ mini liftlər

Sual: Hansı liftlər mağaza, anbar, ticarət obyektlərinin səkisinin altında zirzəmidə quraşdırılır? (Çəki: 1)

- ☐ ağırlıqqaldıran liftlər
- ☒ səki liftləri
- ☐ yük liftləri
- ☐ sərnəşin liftləri
- ☐ mini liftlər

Sual: Hansı konveyerlərdə dartıcı orqan zəncirdir və yüklər araba, plastinka və nənəni ilə daşınır? (Çəki: 1)

- ☐ yelləncəkli konveyerlər
- ☐ lentli konveyerlər
- ☒ zəncirli konveyerlər
- ☐ asılqanlı konveyerlər
- ☐ arabalı konveyerlər

Sual: Hansı konveyerlər meyli quraşdırılmışdır və tək-tək, həmçinin, kütləvi yüklərin nəqli üçün tətbiq edilir? (Çəki: 1)

- ☐ yelləncəkli konveyerlər
- ☐ lentli konveyerlər
- ☐ zəncirli konveyerlər
- ☐ asılqanlı konveyerlər
- ☒ arabalı konveyerlər

Sual: Hansı konveyerlər böyük ölçüsü sayəsində istehsalın bütün mərhələlərində və bütün anbar işlərində istifadə oluna bilər? (Çəki: 1)

- ☐ yelləncəkli konveyerlər
- ☐ lentli konveyerlər
- ☐ zəncirli konveyerlər
- ☒ asılqanlı konveyerlər
- ☐ arabalı konveyerlər

